

## 1614y\_Az\_Y2017\_Qiyabi\_Yekun imtahan testinin sualları

### Fənn : 1614y Kompüterin və hesablanma sistemlərinin arxitekturası

1 Videorejim hansı parametrlərlə xarakterizə olunur?

- ekranın qabarıqlığı və dioqonalının ölçüsü ilə
- ekranın buraxma (icazə) qabiliyyəti və ya ekrandakı piksellərin sayı ilə
- ekranın icazə qabiliyyəti və ekranın üzərinə çəkilmiş qara rənglə
- ekranın üzərindəki tozun qalınlığı ilə
- ekranın üzərindəki ləkələrin sayı ilə

2 Standart monitorlar və videokartlar təsvirin əks olunmasını 800X600, 1024X768, 1152X864 və s. qiymətləri ilə dəstəkləyir. Bu parametrlər nəyi təzahür edir?

- birinci rəqəm ekrandakı piksellər sayını, ikinci isə ekrandakı sətirlər sayını
- birinci rəqəm ekranın enini, ikinci isə ekranın qalınlığını
- birinci rəqəmin və ikinci rəqəmin ekranla əlaqəsi yoxdur
- birinci rəqəm ekrandakı rənglər sayını, ikinci isə ekranın markasını
- birinci rəqəm ekrandakı piksellər sayını, ikinci isə ekranın dioqonalını

3 Rəqəm-analoq kodlaşdırılması nədir? (Sürət 22.12.2010 11:23:31)

- rəqəm verilənlərinin analoq siqnallarına çevrilməsidir
- rəqəm və analoq verilənlərinin məcmudur
- heç biri deyil
- analoq siqnallarının rəqəm verilənlərə çevirilməsidir

4 Məhdud mənada İnformatika qarşılıqlı əlaqədə olan üç hissədən ibarətdir. Onları tapın. (Sürət 22.12.2010 11:21:34)

- texniki vasitələr, texniki metodlar və texnologiyalar
- alqoritmik vasitələr, elmi nəzəriyyələr və metodlar
- proqram vasitələr, elmi nəzəriyyələr və metodlar
- informasiya daşıyıcıları, texniki vasitələr, proqram və alqoritmik vasitələr

5 Verilənlər ümumi halda nələrə xarakterizə olunur? (Sürət 22.12.2010 11:24:13)

- kəmiyyət, keyfiyyət, tip, forma ilə
- ad, qiymət, tip, və strukturla
- çəki, ölçü, tip və növlərlə
- qiymət, uzunluq, ölçü və adla

6 Rastr qrafiki faylda boz rəng qradasiyası olmadan 100x100 ölçüdə nöqtələr vardır. Bu faylın informasiya tutumu nə qədərdir? (Sürət 22.12.2010 11:23:54)

- 10000 bayt
- 10000 bit
- 1000 bit
- 10 kbyat

7 Rəqəm kodlaşdırılmasının tətbiq sahəsi hansıdır? (Sürət 22.12.2010 11:23:06)

- elm
- texnika
- mədəniyyət
- təsərrüfat

8 Hansı kodlaşdırma sistemi vardır? (Sürət 22.12.2010 11:19:47)

cədvəl – simvol kodlaşdırma sistemi  
simvol, ədəd, məntiqi kodlaşdırma sistemi  
cədvəl – rəqəm kodlaşdırma sistemi

- analoq, cədvəl, rəqəm kodlaşdırma sistemi

9 İnformasiya nədir? (Sürət 22.12.2010 11:19:14)

veriləndir  
müəlumatdır

- anlayışdır  
xəbərdir

10 Verilənlər nədir? (Sürət 22.12.2010 11:24:32)

məntiqi formaa mühafizə edilən informasiyadır.

- informasiyanın fiziki mühafizə formasıdır.  
heç bir deyildir  
təsvirlərin adekvat formada ifadəsidir

11 Fiziki (texniki) mənada verilənləri informasiyaya çevirmək üçün nələr olmalıdır? (Sürət 22.12.2010 11:18:47)

kodlama, kodaçma, oxuma metodları

- görmə, oxuma, aparat metodları  
eşitmə, dinləmə, hesablama metodları  
hiss, qavrama, təxəyyülmetodları

12 Bir bayt nəyə bərabərdir? (Sürət 22.12.2010 11:18:25)

1 boda  
10 kbayta

- 8 bitə  
10 bitə

13 Aşağıda informasiyanın xassələrindən ikisi verilmişdir. Onları tapın. (Sürət 22.12.2010 11:17:54)

idarəlik, izafilki  
sadəlik, mürəkkəblik

- Obyektivlik, dolğunluq,  
etibarlıq, aydınlıq

14 Aşağıda İnformatikanın təcürbi inkişaf istiqamətlərindən 2-si verilir. Onları tapın (Sürət 22.12.2010 11:17:26)

verilənlərin mühafizəsi və emalı  
sistemləşdirmə və normallaşdırma

- proqramlaşdırma və avtomatlaşdırma  
standartlaşdırma və mexanikləşdirmə

15 1 Qbayt nəyə bərabərdir? (Sürət 22.12.2010 11:15:30)

1000 Mbayt  
1000000 Kbayt

- 2üstü 10Mbayt  
10üstü3 Mbayt

16 İnformasiya texnologiyaları sözündə neçə bayt vardır? (Sürət 22.12.2010 11:15:02)

- 192 bayt
- 25 bayt
- 27 bayt
- 24 bayt

17 İstifadəçi interfeysi nədir? (Sürət 22.12.2010 11:14:18)

- insanın aparat və proqram vasitələri ilə qarşılıqlı əlaqə metodları və vasitələridir.  
İnsanla kompüter arasında əlaqələrin idarəedilməsidir  
İnsanın aparat və proqram vasitələrini sistemləşdirilməsidir.  
İnsanla avtomatlaşdırılmış informasiya sistemi arasında əlaqə mexanizmidir

18 İnsan üçün informasiyanın qeyri-müəyyənlik həddi necə adlanır? (Sürət 22.12.2010 11:13:57)

- kriptoqrafiya
- distropiya
- qeyri-müəyyənlik
- entropiya

19 İnformatikanın predmeti nədən ibarətdir (Sürət 22.12.2010 11:13:27)

- informasiya axtarışı
- proqramlaşdırma
- informasiya texnologiyaları
- informasiya verilişi

20 İnformasiyanın kəmiyyətinin ölçü vahidi nədir? (Sürət 22.12.2010 11:13:07)

- 1 bod
- 1 bayt
- 1 bit
- 1 kbayt

21 İnformasiyanın istifadə üçün açıq (ümumaçıq) olması xassəsi nəyi ifadə edir? (Sürət 22.12.2010 11:10:20)

- informasiyanın sensurasız və müxtəlif informasiya kanalları ilə yayılması
- informasiyanın açıq mətbuatda dərc edilməsi və kütləvi istifadəsi
- verilənlərin açıq olması və onların istifadəsi üçün vacib informasiya metodlarının mövcudluğu
- informasiyanın geniş şəkildə reklamlaşdırılması və tiraclaşdırılması

22 İnformasiyanın aktuallığı nədir (Sürət 21.12.2010 16:35:57)

- informasiyanın məntiqi təzələnməsi və istifadə edilməsidir.
- informasiyanın obyektivliyi və dolğunluğudur
- informasiyanın axtarış və istifadə intensivliyidir.
- informasiyanın cari vaxt müddətinə (anına) uyğunluq dərəcəsidir

23 İnformasiya uzaq məsafələrə nələrle ötürülür? (Sürət 21.12.2010 16:35:43)

- kabellərlə
- markerlər
- rabitə kanalları ilə
- səslə

24 İnformasiya alınması, saxlanması, ötürülməsi, çevrilməsi və emala hansı ümumi anlayışla ifadə edilir? (Sürət 21.12.2010 16:35:15)

- informasiyanın verilməsi

informasiyanın işlənməsi  
informasiyanın saxlanması

- informasiya prosesləri

25 Ötürmə zamanı informasiya hansı formadan hansı formaya çevrilir? (Sürət 21.12.2010 16:32:50)

siqnal formasından səs formasına  
analoq formasında diskret formaya  
heç bir formaya çevrilmir

- rəqəm formasından simvol formasına

26 İnformatikanın elmi təriflərindən hansı daha doğrudur. (Sürət 21.12.2010 16:32:41)

Informasiyanın emalı, axtarışı və verilməsi haqqında elmdir

- Informasiya metodları, vasitələri və texnologiyaları haqqında elmdir  
Informasiyanın yaradılması, mühafizəsi və axtarış metodları haqqında elmdir.  
düz cavab yoxdur  
informasiya texnologiyaları haqqında elmdir.

27 Bir hərfi kodlaşdırmaq üçün neçə bit informasiya lazımdır? (Sürət 21.12.2010 16:32:30)

- 8 bit  
16 bit  
2 bit  
1 bit

28 İnformasiya ..... şəklində ötürülür, ..... şəklində saxlanılır.

Bit, Siqnal  
Fayl, kod  
Bayt, Fayl

- Siqnal, kod  
Siqnal, Fayl

29 Beynəlxalq kodlaşdırma sistemi necə adlanır?

- ASCII  
Milli COD  
UNICODE  
ANSI  
Kodlar cədvəli

30 Ardıcılıq düzdür?

informatika istifadəçi, verilən  
verilən, bilik, informasiya;  
bilik, verilən, xəbər;  
informasiya, istifadəçi, verilən

- verilən, informasiya, bilik.

31 Gbit nəyə bərabərdir ?

- $2^{30}$  bit  
218 bit  
1000000 bayt  
10 bit  
1000 Kbayt

32 Printer nə üçündür?

İnformasiyanı daxil etmək üçün.  
İnformasiyanı emal etmək üçün;  
İnformasiyanı təsvir etmək üçün  
● İnformasiyanı çap etmək üçün;;  
İnformasiyanı yadda saxlamaq üçün;

### 33 Hansı model Pentiumdur?

- Intel – 80386
- Intel – 8086
- Intel – 80486
- Intel – 80586
- Intel – 80286

### 34 Kompüterin sürətini xarakterizə edən göstərici hansıdır?

- Processor.
- Operativ yaddaşın həcmi;
- Mərtəbəlilik;
- Takt tezliyi;
- Klaviatura;

### 35 F1, F2,...,F10 klavişləri necə adlanır?

- Hərf-rəqəm klavişləri
- Əlavə klavişlər;
- Xidməti klavişlər;
- Funksional klavişlər;
- İdarəetmə klavişlər;

### 36 Monitor nə üçündür?

- İnformasiyanı yadda saxlamaq üçün
- İnformasiyanı daxil etmək üçün;
- İnformasiyanı emal etmək üçün;
- İnformasiyanı təsvir etmək üçün;
- İnformasiyanı çap etmək üçün;

### 37 Takt tezliyinin ölçü vahidi

- Kbayt
- Vatt
- takt vahidi
- Meqahers
- Takt siqnalı

### 38 Bir bit nəyə bərabərdir?

- 2
- 1 və 0
- 0
- 0 və ya 1
- 1

### 39 İnformasiyanın təsvir formaları hansılardır?

cədvəl və qrafik.  
yazılı və qrafik.  
şifahi və qrafik.

cədvəl və rəqəm idarəetmə kodları

- şifahi və yazılı

#### 40 ASCII NƏDİR?

Milli COD

Kodlar cədvəli

Milli kodlar cədvəli

- Beynəlxalq kodlaşdırma sistemi
- Universal kod

#### 41 Üçüncü nəsillər EHM-lər də onların element bazası:

hiper inteqral sxemli

yarımkeçirici tranzistorlu

böyük inteqral sxemli

- inteqral sxemli
- tranzistorlu

#### 42 İnformatika nəyi öyrənir?

yeni informasiya və kommunikasiya texnologiyalarını.

yeni informasiya çevrilməsi üsul və metodlarını er texnologiyalarını ;

kommunikasiya texnologiyalarını ter və onunla bağlı məsələləri;

- hesablama texnikasının köməyi ilə informasiya proseslərini və onların çevrilməsi üsul və metodlarını yeni yinformatika texnologiyalarını

#### 43 Multimediyaya informasiyaları hansı kod sistemi ilə kodlaşdırılır? (Sürət 22.12.2010 11:22:40)

analoq kodlaşdırılması]

analoq-cədvəl kodlaşdırılması

cədvəl kodlaşdırılması

- rəqəm kodlaşdırılması

#### 44 Mətn faylının kodunun MSDOS-dan Windows koduna çevrilməsində nə baş verir? (Sürət 22.12.2010 11:22:17)

sənədin çapı

- simvolların yenidən kodlaşdırılması
- sənədin formalaşdırılması  
sənədin redaktəsi

#### 45 Məntiqi verilənlərin kompüterdə təsviri hansı üsulla aparılır? (Sürət 22.12.2010 11:21:56)

- 0 və 1
- F və T  
FALSE, TRUE  
1 və 2

#### 46 Qapalı sistemlər necə adlanır? (Sürət 22.12.2010 11:21:14)

- axtarış sistemləri
- emal sistemləri  
idarəetmə sistemləri  
model sistemləri

#### 47 Kodlaşdırma nədir? (Sürət 22.12.2010 11:20:46)

informasiyanın məxfi simvollarla ifadə edilməsidir.

- informasiya obyektləri elementlərinin idarə edilən verilənlər elementlərlə verilməsidir mətnin rəqəm simvolları ilə yazılmasıdır informasiyanın ixtisarlara ifadə edilməsidir

48 Kompüterdə emal dilən verilənlərin iki tipi aşağıda göstərilmişdir. Onları tapın. (Sürət 22.12.2010 11:20:17)

sabit mövqeli (vergüllü) ədədlər, onluq kəsrlər  
sürüşgən mövqeli ədədlər, multimedia verilənləri

- simvol tipli verilənlər, məntiqi verilənlər  
qrafiki verilənlər, təsvir verilənlər

49 Bir neçə istifadəçinin bir EHM-də eyni vaxtda, paralel işlənməsinə imkan verən maşınlar hansı nəsle mənsubdur? (Sürət 22.12.2010 11:39:04)

- IV nəsle  
III nəsle  
hec biri  
I nəsle  
II nəsle

50 İlk EHM hansı ildə yaradılmışdır? (Sürət 22.12.2010 11:36:57)

- hec biri  
1923-cü ildə  
● 1946-cı ildə  
1949-cu ildə  
1951-ci ildə

51 İkilik say sistemini ilk dəfə kim təşkil etmişdir? (Sürət 22.12.2010 11:36:42)

- hec biri  
J.Bul  
Blez Paskal  
● Q.V.Leybnis  
Ç.Bebbic

52 İlk buraxılan İBM kompüterlərin markası nədir? (Sürət 22.12.2010 11:36:06)

- IBM 286  
● IBM 386  
IBM PDAT  
hec biri  
IBM pentium 1

53 Ölkəmizdə yaradılan II nəsillik EHM-lərdən ən yaxşısı hansı olmuşdur? (Sürət 22.12.2010 11:35:53)

- Minsk-22  
MİSM  
BESM  
● BESM-6  
hec biri

54 Verilənin qiyməti nəyi ifadə edir??

- verilənin özünü  
verilənin kəmiyyətini  
verilənə ehtiyacın dərəcəsini  
verilənin faydalılığını

verilənin yararlılığını

## 55 Verilənlər, ümumi halda, hansı xarakteristikaları ilə təyin olunurlar?

- ad, qiymət, ölçü və struktur xarakteristikaları ilə
- ad, qiymət, tip və struktur xarakteristikaları ilə
- ad, format, şablon və qiymət xarakteristikaları ilə
- ad, format, ölçü və qiymət xarakteristikaları ilə
- ad, qiymət, tip və ölçü xarakteristikaları ilə

## 56 Riyazi modelin reallaşdırılması üçün nə edilir?

- kompüter işə qoşulur
- həll alqoritmi və proqram hazırlanır
- blok-sxem tərtib edilir
- blok-sxemə müvafiq proqram yazılır
- verilənlər bazası yaradılır

## 57 İnformatikanın əhəmiyyəti nədir?

- dünyadakı elektron informasiya resurslarını təhlil etməyi öyrədir
- zehni, məntiqi təfəkkürü, mühakimə və təhliletmə bacarığını artırır
- zehni fəaliyyəti intensivləşdirir
- mühakimə və dərkətmə qabiliyyətlərini yüksəltdir
- elmi, praktiki bilikləri genişləndirir

## 58 İKT elminin perspektiv tətbiqi sahələri hansılardır?

- Kompüter qrafikası, rahat interfeyslər və korporativ şəbəkələr
- Multimedia, qrafika, intellektual interfeyslər, neyro və korporativ şəbəkələr
- Kompüter qrafikası, rahat interfeyslər və multimedia texnologiyaları
- Multimedia texnologiyaları, rahat interfeyslər və korporativ şəbəkələr
- Kompüter qrafikası, geoinformasiya sistemləri və neyroşəbəkələr

## 59 İnformasiya texnologiyası dedikdə, nə başa düşülür?

- konkret informasiyanın emalı prinsipləri, metodları və vasitələri
- informasiya emalı ilə bağlı əməliyyatlar zənciri
- informasiyanın saxlanması və emalı ilə bağlı əməliyyatlar zənciri
- informasiyanın emalı və ötürülməsi ilə bağlı əməliyyatlar zənciri
- informasiyanın emalı və istifadəsi ilə bağlı əməliyyatlar zənciri

## 60 Kompüter texnologiyası dedikdə, ...

- informasiya və kommunikasiya texnologiyası başa düşülür
- konkret informasiyanın emalı və ötürülməsi texnologiyası başa düşülür
- konkret informasiyanın saxlanması və emalı texnologiyası başa düşülür
- konkret informasiyanın emalı texnologiyası başa düşülür
- aparat və proqram vasitələrindən istifadə texnologiyası başa düşülür

## 61 İnformasiyanın həcmi nəyi ifadə edir?

- ötürmə vaxtının uzunluğunu
- kompüter yaddaşının tutumunu
- informasiya daşıyan simvolların sayını
- informasiyanın yaddaşda tutduğu yeri
- informasiya daşıyıcılarının məcmusunu

## 62 İnformasiyanın miqdarı nəyi ifadə edir?



ləğv edilən tərəddüdü

- ləğv edilən qeyri-müəyyənliyi
- ləğv edilən naməlumluğu
- ləğv edilən anlaşılmazlığı
- ləğv edilən inamsızlığı

63 İnformasiyanın xassələri hansılardır?

faydalılıq, tamlıq, həqiqilik, qiymətlik və s.

- gerçəklik, tamlıq, məqamlılıq, dəqiqlik və s.
- alqoritmlilik, uyuşanlıq, açıqlıq, mənalılıq və s.
- müəyyənlik, strukturluluq, açıqlıq, təzəlik və s.
- dəqiqlik, aktuallıq, uyuşanlıq, açıqlıq və s.

64 Yüksək səviyyəli proqramlaşdırma dilləri nə vaxt yaradılmışdır? (Sürət 22.12.2010 11:43:11)

hec biri

XX əsrin birinci yarısında

XX əsrin ikinci yarısında

1946-cı ildə

- 1951-ci ildə

65 SSRİ-də ilk EHM nə vaxt yaradılıb? (Sürət 22.12.2010 11:42:56)

hec biri

XIX əsrdə

XX əsrin 60-cı illərində

XX əsrin 1-ci yarısında

- 1951-ci ildə

66 Alqoritm nəzəriyyəsi ilk dəfə kimin işində verilmişdir? (Sürət 22.12.2010 11:38:44)

hec biri

- Ç.Bebbin
- B.Paskalin
- S.A.Lebedevin
- Allan Tyurin

67 EHM nəsil anlayışı nəyi ifadə edir? (Sürət 22.12.2010 11:38:25)

hec biri

informasiyanın emalı, mühafizəsi və verilməsi üçün istifadə edilən bütün maşınların məcmuunu

- eyni elmi və texniki prinsiplər əsasında qurulan EHM-lərin bütün növ və modellərini
- bütün hesablama maşınlarını
- hər bir ölkədə yaradılan bütün kompüterlərin tip və məkanlarını

68 İngilis sözü olan kompüter in ilkin mənası nədir? (Sürət 22.12.2010 11:38:04)

hec biri

elektron şua borusu

- elektron aparat
- teleskop növü
- hesablama apararı insan

69 İlk proqramlar EHM-lərin hansı nəsildə meydana çıxmışdır? (Sürət 22.12.2010 11:37:44)

hec biri

III nəsildə

- II nəsildə

I nəsində  
IV nəsində

70 İlk hesablama maşını kim ixtira etmişdir? (Sürət 22.12.2010 11:37:30)

hec biri  
Horbert Viner  
Ç.Bul  
● Ç.Bebbic  
Con fon Neyman

71 İlk EHM necə adlanırdı? (Sürət 22.12.2010 11:37:13)

hec biri  
● ENİAK  
BESM  
Minsk  
İBM

72 İnformasiya və verilən anlayışları hansı halda eyniləşir?

istifadə zamanı  
ötürmə zamanı  
saxlama zamanı  
● emal zamanı  
təqdim etmə zamanı

73 Tipinə görə verilənlər neçə qrupa bölünür və hansılardır?

3: ədədi, sətir və qarışıq tipli verilənlər  
4: hesabi, mətn, məntiqi və sətir tipli verilənlər  
3: hesabi, mətn və məntiqi tipli verilənlər  
● 4: hesabi, mətn, məntiqi və göstərici tipli verilənlər  
4: ədədi, sətir, tam və qarışıq tipli verilənlər

74 Verilənin adı nəyi ifadə edir?

onun yaddaşdakı yuvasının nömrəsini, məsələn, 0001, 0002, 0003 və s.  
onun quruluşunu, məsələn, rekvizit, göstərici, yazı və s.  
onun tipini, məsələn, mətn, ədəd, səs və s.  
● onun mənasını, məsələn, çəkisini, ölçüsünü, rəngini və s.  
onun rəngini, məsələn, analitik, sintetik, icmal və s.

75 İnformatika necə elmdir?

təbiətdə və cəmiyyətdə tətbiq edilən elmlərarası elmdir  
təbiətdə və cəmiyyətdə tətbiq edilən fundamental elmdir  
təbiətdə və cəmiyyətdə tətbiq edilən texniki elmdir  
● informasiya prosesləri haqqında fundamental elmdir  
təbiətdə və cəmiyyətdə tətbiq edilən birləşdirici elmdir

76 Kompüter hansı iki aspektin vəhdətidir?

prosessor və yaddaş  
magistral və modul  
qurğu və drayver  
● aparat və proqram  
elektron və elektromexaniki

## 77 Konseptual model...

əvvəlcə riyazi modelə, sonra isə imitasiya modelinə çevrilir  
əvvəlcə riyzi modelə, sonra isə informasiya modelinə çevrilir

- əvvəlcə kompüter modelinə, sonra isə informasiya modelinə çevrilir  
əvvəlcə infoloji modelə, sonra isə dataoloji modelə çevrilir  
əvvəlcə kompüter modelinə, sonra isə imitasiya modelinə çevrilir

## 78 Konseptual model nə üçündür?

obyektin funksional modelini qurmaq üçün  
obyektin iqtisadi-riyazi modelini qurmaq üçün  
obyektin iqtisadi modelini qurmaq üçün

- obyektin riyazi modelini qurmaq üçün  
obyektin imitasiya modelini qurmaq üçün

## 79 Formallaşdırma mərhələsində nə iş görülür?

tədqiqat obyektinin kanonik modeli qurulur  
tədqiqat obyektinin ekstensial modeli qurulur  
tədqiqat obyektinin instensial modeli qurulur

- tədqiqat obyektinin konseptual modeli qurulur  
tədqiqat obyektinin infoloji modeli qurulur

## 80 Məsələnin kompüterdə həllə hazırlanması mərhələlərinə nələr aiddir?

informasiyanın alınması, ölçülməsi, saxlanması, emalı, ötürülməsi  
informasiyanın alınması, saxlanması, emalı, ötürülməsi  
informasiyanın alınması, saxlanması, emalı, ötürülməsi, təqdim edilməsi

- formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma  
informasiyalar üzərində yerinə yetirilən müxtəlif proseslərin məcmusu

## 81 İnformasiya prosesləri dedikdə, nə başa düşülür?

informasiyanın alınması, ölçülməsi, saxlanması, emalı, ötürülməsi  
informasiyanın alınması, saxlanması, emalı, ötürülməsi, təqdim edilməsi  
informasiyanın alınması, saxlanması, emalı, ötürülməsi

- informasiyalar üzərində yerinə yetirilən müxtəlif proseslərin məcmusu  
informasiyanın ölçülməsi, saxlanması, emalı, ötürülməsi, təqdim edilməsi

## 82 İnformasiya texnologiyaları hansı elmi istiqamətə aiddir?

texniki elmdir: texniki informatikanın bölməsidir  
humanitar elmdir: tətbiqi informatikanın bölməsidir  
riyazi elmdir: nəzəri informatikanın bölməsidir

- texniki elmdir: fundamental informatikanın bölməsidir  
riyazi elmdir: tətbiqi informatikanın bölməsidir

## 83 İKT-İnformasiya və kommunikasiya texnologiyaları elmi nəyi öyrənir?

informasiya emalının səmərəli metodlarını  
informasiyanın optimal dəyişdirilməsi qaydalarını  
informasiyanın səmərəli emalı və ötürülməsi üsullarını  
informasiyanın səmərəli saxlanmasının təşkili prinsiplərini

- informasiya proseslərinin səmərəli təşkili üsullarını

## 84 İnformasiya texnologiyası ilə kompüter texnologiyasının nə fərqi var?

bunlar bir araya sığmayan anlayışlardır

heç bir fərqi yoxdur  
ikinci birincidən geniş anlayışdır  
● birinci ikincidən geniş anlayışdır  
bunlar sinonim anlayışlardır

85 İnformasiyanın həcmi nə ilə ölçülür?

- Giqobaytla
- Kilobaytla
- baytla
- bitlə
- Meqabaytla

86 İnformasiyanın miqdarı nə ilə ölçülür?

- Giqobaytla
- Kilobaytla
- baytla
- bitlə
- Meqabaytla

87 Verilən dedikdə, nə başa düşülür?

- ötürülməsi tələb olunan məlumat
- gələcəkdə istifadə edilməsi nəzərdə tutulan məlumat
- baş vermiş hadisə barədə gerçək fakt
- texniki vasitələrdə formal şəkildə təsvir olunan (kodlaşdırılan) məlumat saxlanması vacib olan məlumat

88 İnformasiya...

- istifadə edilmək üçün ötürülən veriləndir
- istifadə edilmək üçün saxlanmış məlumatdır
- emal edilmiş verilənlərdir
- məqsədyönlü istifadə edilən məlumat və biliklərdir
- istifadə edilmək üçün əldə edilmiş bilikdir

89 Rəqəm hesablama məşinının əsas prinsirləri kim tərəfindən işlənmişdir? (Sürət 22.12.2010 11:41:37)

- hec biri
- Blez Paskal
- Q.V.Leybnis
- Ç.Bebbic
- Con fon Neyman

90 IV nəsil EHM-lərin əsas element bazası nədir? (Sürət 22.12.2010 11:41:22)

- elektron lampaları
- böyük inteqral sxemlər (BİS)
- hec biri
- çox böyük inteqral sxemlər (ÇBİS)
- yarımkeçiricilər

91 III nəsil EHM-lərin element bazası nədir? (Sürət 22.12.2010 11:41:08)

- hec biri
- tranzistorlar
- çox böyük inteqral sxemlər (SBİS)
- böyük inteqral sxemlər (BİS)

inteqral mikrosxemlər

92 II nəsill EHM-lərin elektron bazası nədən təşkil edilmişdir? (Sürət 22.12.2010 11:40:53)

hec biri

inteqral sxemlərdən

- yarımkeçiricilərdən elektron lampalardan böyük inteqral sxemlərdən (BİS)

93 I nəsill EHM-lərin element bazası nədən ibarət olmuşdur? (Sürət 22.12.2010 11:40:22)

hec biri

dişli çarxlardan

- elektron-vakuum lampalarından tranzistorlardan reledən

94 Hesablama maşını üçün ilk proqramı kim yazmışdır? (Sürət 22.12.2010 11:40:06)

hec biri

Hovard Ayken

- Ada Lavleys Ç.Bebbic Pol Allen

95 EHM-in müasir arxitekturasını ilk dəfə kim təklif etmişdir? (Sürət 22.12.2010 11:39:46)

hec biri

Ada Lavleys

Jorj Bul

- Con fon Neyman Norbert Viner

96 Ç.Bebbicin maşını, müasir kompüter və insan beyni arasında ümumi emal xassəsi nədir? (Sürət 22.12.2010 11:35:41)

hec biri

səs informasiyalarının emalı

mətni informasiyaların emalı

- ədədi informasiyaların emalı estetik informasiyaların emalı

97 Aşağıdakı cümlədə bitlərin sayını təyin edir: \*WORK \* IN \* THE\* FIRM

1000

694

45

- 144
- 176

98 Bit nədir?

- İnformasiyanın ən kiçik ölçü vahidi İnformasiyanın müqayisə vahidi İnformasiyanın ötürülməsi vahidi İnformasiyanın saxnalılması vahidi Hesablama üçün istifadə edilən vahid

99  $2^{40}$  bayta bərabər olan məlumatın miqdar vahidi hansıdır?

- Heç biri
- 1 Kbayt
- 1 Qbayt
- 1 Tbayt
- 1 Mbayt

100 İnformasiyanı ölçmək üçün ən minimal informasiya vahidi?

- Gbayt
- Kbayt
- Bayt
- Bit
- Mbayt

101 İnformasiyanın təsvir formaları hansılardır?

- ilkin və törəmə.
- qrafiki, səs, simvol;
- mətn-simvol;
- yazılı və şifahi;
- qeydiyyatı və yazılı olması;

102 İnformasiyanın qeyd edilməsi və vasitələri:

- mətn- simvol, hərf, işarə
- mətn-simvol, qrafika, say sistemi;
- kodlaşdırma və modulyasiya;
- mətn-simvol, qrafika, səs, rəqəm;
- rəqəm, hərf, söz, elan

103 İnsan informasiyanı ən çox necə alır?

- hec biri
- oxumaqla;
- eşitməklə;
- görməklə;
- hiss etməklə.

104 İnformasiya nədir?

- obyektin yeri və bilik
- hadisə haqqında məlumat
- obyektin ölçüsü, verilən
- obyekt və hadisələr haqqında əldə edilmiş məlumat, bilik, verilənlər
- xəbər, obyektin xassələri

105 İnformasiya təqdimatının bir formadan digərinə keçirilməsi...

- unifikasiya deyilir
- aktlaşdırma deyilir
- sortlaşdırma deyilir
- kodlaşdırma deyilir
- modifikasiya deyilir

106 Şennon düsturunda mümkün hallar ansamblı nəyi ifadə edir?

- ötürmənin ehtimallı xarakterli olmasını

- ötürmənin baş tutmasının triviallıq şərtini
- ötürmənin baş tutmasının qeyri-müəyyənlik şərtini
- ötürmənin hökmən baş tutması şərtini
- ötürmənin loqarifmik mahiyyət daşımısını

### 107 İnformasiyanın ən kiçik ölçü vahidi nəyi ifadə edir?

- ikidən birin hasil edilməsini
- tərəddüdün minimumunu
- iki halın bir hala çevrilməsini
- qeyri-müəyyənliyin minimumunu
- iki trivial haldakı informasiyanın miqdarını

### 108 İnformasiya nədir?

- xəbrdə daşınan bilikdir
- biliyin mahiyyətidir
- verilənin məzmunudur
- mümkün halları bir hala çevirəndir
- məlumatda saxlanan bilikdir

### 109 İnformasiya hansı keyfiyyətlərə malik olmalıdır?

- informasiya ucuz, gerçək , aktual, tam və dəqiq olmalıdır
- informasiya faydalı, gerçək , ucuz, tam və dəqiq olmalıdır
- informasiya faydalı, gerçək , aktual, ucuz və dəqiq olmalıdır
- informasiya faydalı, gerçək , aktual, tam və dəqiq olmalıdır
- informasiya faydalı, ucuz , aktual, tam və dəqiq olmalıdır

### 110 İnformasiya mübadiləsi zamanı...

- kodlaşdırma və dekodlaşdırma baş verir
- ikilik işarələr porsiyalaşdırılır
- ikilik işarələrdən kortejlər düzəldilir
- kompyuterin bütün qurğuları səfərbər olunur
- iki kompyuterin uyğunluğu yaradılır

### 111 24 hərfdən ibarət əlifbanın 1 hərfinin informasiya tutumu nə qədərdir?

- 16 bit
- 2 bit
- 5 bit
- 4 bit
- 8 bit

### 112 Mümkün halların sayı ilə informasiyanın miqdarı necə asılıdır?

- eksponensial
- funksional
- korrelyativ
- tərsmütənasib
- düz mütənasib

### 113 Mümkün halların ehtimalları özünü necə təqdim edir?

- bilik defisiti kimi
- tərəddüdün mənbəyi kimi
- qaydasızlıq ölçüsü kimi
- naməlumluq dərəcəsi kimi

informasiya çatışmazlığı kimi

#### 114 İnformasiyanın miqdarı ilə bilik arasında nə əlaqə var?

İnformasiya biliyin xammalıdır.

bilik mahiyyətə informasiyanın özüdür

- bilik – artan informasiya miqdarı ilə artan qaydalar məcmusudur  
İnformasiyanın miqdarı ilə bilik arasında birbaşa əlaqə yoxdur  
hadisəyə qədərki biliklə hadisədən sonrakı biliyin fərqi informasiyadır

#### 115 Kompüterdə...

emal prosesinin subyektivi prosessor, obyektivi operativ yaddaşdır

emal prosesinin subyektivi prosessor, obyektivi vinçesterdir

- emal prosesinin subyektivi proqram, obyektivi veriləndir  
emal prosesinin subyektivi istifadəçi, obyektivi fayldır  
emal prosesinin subyektivi insan, obyektivi məsələdir

#### 116 ASCII-də 0-31-ə qədər kodlar nə üçün istifadə edilir

Hesab əməlləri və xüsusi işarələr üçün

- İdarəetmə kodlar üçün  
Əlifbanın baş hərfləri üçün  
Riyazi simvollar üçün  
Xüsusi simvollar üçün

#### 117 İnformasiyanın tədqiqat aspektləri:

fonetik, praqmatik, semantik

semantik, morfoloji, fonetik

- semantik, sintaksis, praqmatik  
sintaksis, qrammatik, fonetik  
praqmatik, qrammatik, semantik

#### 118 Arif informatikadan 50 bal yığdı cümləsi neçə məşin sözüdür?

35

- 17
- 45  
10  
7

#### 119 1 bayt ilə neçə simvolu kodlaşdırmaq mümkündür?

512

- 256
- 128  
132  
65536

#### 120 İnformasiyanın strukturunu nə müəyyən edir?

- informasiyanın tərkib vahidlərinin qarsılıqlı əlaqəsi;  
informasiyanın dəyişmə sərhədi;  
bayt, kilobayt, meqobayt, qiqabayt;  
kodlaşdırmanın səviyyəsi;  
informasiyanın uzunluğu.

#### 121 Klaviaturanın göstərilən düymələrindən hansı funksional düymədir ?



- Ctrl
- Alt
- Back Space
- F2
- Shift

122 Kompüterin yaddaş sistemi aşağıdakılardan ibarətdir:

- prosessorun daxilindəki yaddaş və xarici yaddaş
- registr yaddaş və keş yaddaş
- əməli yaddaş və keş yaddaş
- dinamik və statik yaddaş

- rəğistr yaddaşı, əməli yaddaş, daimi yaddaş, keş yaddaş və xarici yaddaş

123 3,5 düymlük disklərin həcmi nə qədərdir?

- 360 MB.
- 1,44 MB;
- 640 MB;
- 320 MB;
- 1,2 MB;

124 Operativ yaddaş qurğusunda informasiya hansı müddətə yadda saxlanılır?

- 8 saat.
- 1 sutka;
- Kompüterin istismanı müddətində;
- Kompüterin istismanı müddətində;
- 1 saat;
- Həmişəlik;

125 Fərdi kompüterin qurğularının tam toplusu:

- monitor, klaviatura, mouse, printer, skayner.
- sistem bloku, monitor, klaviatura, mouse, periferiya qurğuları;
- mikroprosessor, monitor, klaviatura, mouse;
- əməli yaddaş, mikroprosessor, keş yaddaş;
- monitor, klaviatura, mouse, printer;

126 Fərdi kompüterin funksiyaları:

- yaddaşdakı veriləni emal etmək.
- veriləni daxil etmək, yaddaşdakı proqram əsasında onu çevirmək və nəticəni xaric etmək;
- məlumatı, veriləni toplamaq, emal etmək;
- veriləni xaric etmək, onu çevirmək;
- şəbəkəyə qoşulmaq, veb səhifələri açmaq;

127 Kompüterin sürətini xarakterizə edən göstərici hansıdır?

- Prosessor
- Klaviatura
- Operativ yaddaşın həcmi
- Mərtəbəlilik
- Takt tezliyi

128 Operativ yaddaş qurğusunda informasiya hansı müddətə yadda saxlanılır?

- 1 sutka
- 8 saat

- Kompüterin işçi vəziyyətdə olduğu müddətində  
1 saat  
Həmişəlik

129 İnformasiyanı müvəqqəti yadda saxlayan qurğu ?

- Skaner.  
Operativ yaddaş  
Vinçester  
Printer  
Monitor

130 Printer nə üçündür?

- İnformasiyanı təsvir etmək üçün  
İnformasiyanı çap etmək üçün  
İnformasiyanı daxil etmək üçün  
İnformasiyanı yadda saxlamaq üçün  
İnformasiyanı emal etmək üçün

131 Operativ yaddaşın əsas xüsusiyyəti

- İnformasiyanı translyasiya edir.  
İnformasiyanı müvəqqəti yadda saxlaya bilir  
İnformasiyanı uzun müddət yadda saxlaya bilir  
İnformasiyanı digər kompüterlərə ötürməyə xidmət edir  
Onun tutumu sonsuzdu

132 Verilənləri əks etdirən qurğu hansıdır?

- Printer  
Monitor  
Disket  
Klaviatura  
Vinçester

133 Operativ yaddaşda informasiya hansı say sistemində təsvir olunur?

- 16-lıq  
2-lik  
8-lik  
İxtiyari  
10-luq

134 Xarici yaddaş qurğusunda informasiya hansı müddətə yadda saxlanılır?

- 1 il müddətinə  
Kompüterin istismanı müddətin  
Uzun məddətə- qeyri müəyyən vaxta  
Yarım il müddətinə  
5 il müddətinə

135 Kompüter nədir?

- Oyun qurğusu  
Elektron cədvəllərlə işləmək üçün qurğu  
Mətn yığmaq üçün qurğu  
İnformasiyanın çevrilməsini avtomatlaşdıran elektron qurğu  
Hesablama qurğusu

### 136 Monitor nə üçündür?

- İnformasiyanı yadda saxlamaq üçün;
- İnformasiyanı daxil etmək üçün;
- İnformasiyanı emal etmək üçün;
- İnformasiyanı ekranda təsvir etmək üçün
- İnformasiyanı çap etmək üçün;

### 137 PLOTTER nədir?

- SETUP
- Daxili yaddaş qurğusu
- Hesab məntiq qurğusu
- müxtəlif sxemlərin kağız üzərində çap edən qurğu
- Xarici yaddaş qurğusu

### 138 EHM-lərin nəsilləri necə müəyyən olunur?

- yaradılma tarixi və yaddaş həcminə görə
- EHM yaradılarkən tətbiq olunan arxitektura ilə;
- Operativ yaddaşının tutumu (həcmi) ilə;
- Element bazası, yaddaş həcmi və sürəti ilə;
- EHM-in yerinə yetirə bildiyi əməllərin sayı ilə;

### 139 EHM nədir ?

- informasiyanı çevirən qurğu
- informasiyanı daxil edən və saxlayan qurğu
- informasiyanı ötürən və saxlayan qurğu
- informasiya proseslərini avtomatlaşdıran elektron qurğu
- elektrik qurğu

### 140 Müasir komputerlərin əsas arxitekturası kim tərəfindən verilib?

- Şennon
- Con -Fon Neyman
- Ada Avqusta
- Leybnis
- Paskal

### 141 İnformasiyanı uzunmüddətli yadda saxlayan qurğu hansıdır?

- Skaner
- Monitor
- Printer
- Vinçester;
- Operativ yaddaş

### 142 Klaviatura nə üçündür?

- Kalkulyatoru əvəz edir
- İnformasiyanı yadda saxlamaq üçün
- İnformasiyanı emal etmək üçün
- İnformasiyanı daxil etmək üçün
- İnformasiyanı çap etmək üçün

### 143 Takt tezliyi nə ilə ölçülür?

Bit

- Piksellə
- Meqabaytla
- Meqa herslə
- Meqa hers/san

144 Fərđi kompüterin tərkib hissələri(əsas qurğuları)

- sistem bloku, sistem platası, monitor, printer, manipulyator.
- sistem bloku, sistem platası, monitor, printer;
- sistem bloku, printer, monitor, klaviatura, manipulyator;
- sistem bloku, klaviatura, monitor, manipulyator(mauz);
- sistem bloku, monitor, klaviatura, skaner, printer;

145 İlk Fərđi kompüterin yaranma tarixi

- 1946
- 1981
- 1975
- 1974
- 1945

146 Dördüncü nəsil EHM-lər və onların element bazası:

- fotonlar
- inteqral sxemlər
- yarımkeçirici tranzistorlar
- böyük inteqral sxemlər
- lampalar

147 İkinci nəsil EHM-lər və onların element bazası?

- fotonlar
- elektron lampalı ;
- inteqral sxemli;
- yarımkeçirici - tranzistorlu;
- böyük inteqral sxemli;

148 Birinci nəsil EHM-lər və onların element bazası ?

- böyük inteqral sxemli və lampalı.
- yarımkeçirici - tranzistorlu
- inteqral sxemli;
- elektron lampalı;
- böyük inteqral sxemli;

149 Sistem blokunda yerləşən, riyazi, məntiqi əməliyyatları yerinə yetirən qurğu hansıdır?

- Disket
- Monitor
- Operativ yaddaş
- Prosesor
- Vinçester

150 3,5 düymlük diskin şərti adı nədir?

- A;B:
- C;E
- Z;X
- D;F

heç biri düz deyil

151 Xarici yaddaş qurğusunda informasiya hansı müddətə yadda saxlanılır?

Kompüterin istismanı müddətinə

- Uzun müddətə- qeyri müəyyən vaxta  
5 il müddətinə  
Yarım il müddətinə  
1 il müddətinə

152 Fərdi kompüterin əsas qurğuları hansılardır?

Maus, monitor, klaviatura

- Sistem bloku, monitor, klaviatura  
Printer, Disket  
Monitor, maus, Printer  
Sistem bloku, Skaner

153 Prosessor nə üçündür?

Proqramları daxil etmək üçün

İnformasiyanı daxil etmək üçün;

- İnformasiyanı emal etmək və digər qurğuları idarə etmək üçün;  
İnformasiyanı toplamaq üçün;  
Proqramları və İnformasiyanı çap etmək üçün.

154 Enter düyməsinin vəzifəsi nədən ibarətdir

rejimdən çıxmaq

- daxil etmək  
ekranı söndürmək  
qovluqları açmaq.  
faylları açmaq.

155 Ekranda görünən məlumatları buferə köçürmək üçün hansı düymədən istifadə edilir?

Enter

Shift

Caps Lock

- Print Screen

heç biri düz deyil

156 Təsvirin formalaşdırılması prinsipinə görə monitorlar

nazik ekranlı və monoxrom

elektron-şua borulu və nazik ekranlı

maye-kristal və plazma

- elektron-şua borulu, mayekristal, plazma  
elektron şua və LCD

157 Mikroprosessorun xarici qurğular ilə informasiya mübadiləsini həyata keçirən yuva?

- Port  
Drayver  
Adapter  
Şin  
Kontroller

158 Kompyuterin iş seansına başlaması zamanı test proqramı harada yerləşir?

- ROM
- FDD
- KEŞ
- RAM
- HDD

159 Skanerin funksiyası?

İnformasiyanı digər qurğulara ötürmək

- İnformasiyanın sürətini çıxarıb kompyutərə daxil etmək
- İnformasiyanı çapa vermək
- İnformasiyanı uzun müddət yadda saxlamaq
- İnformasiyanı çoxaltmaq

160 Printerin çap etmə sıxlığının ölçü vahidi?

- 1 düyümə düşən nöqtələrin sayı(dpi)
- tezlik
- taktların sayı
- 1 san ərzində çap edilən vərəqlərin sayı
- 1 saniyədə çap edilən simvollar

161 Prosessor hansı göstəricilərlə xarakterizə olunur?

- Takt tezliyi, mərtəbəlilik, əmrlər toplusu;
- İstehsal tarixi
- Quruluşu, sürəti;
- Sürəti, quruluşu, tipi;
- Fiziki ölçüləri;

162 Kompyutərə qoşulan periferik qurğuların uyğunluğu və idarəsi üçün təyin olunmuş elektron plata hansıdır

- Şin
- Plotter
- Adapter
- Strimer
- Kontroller

163 Mikroprosessorun işləmə sürətini artırmağa imkan verən yaddaş hansıdır?

- ROM
- RAM
- FLƏŞ
- BIOS
- keş yaddaş

164 Funksional baxımdan yaddaş qurğusunun növləri

- əməli yaddaş qurğusu və BIOS
- ROM, PROM, EROM
- daxili və xarici
- sabit yaddaş və SETUP
- operativ yaddaş və HDD

165 Qrafiki rejimdə Super VGA-nin digər monitorlardan fərqləndirən əsas xüsusiyyətlər

- video yaddaşla təmin edilməsi
- informasiya mübadiləsinin sürətlənməsi
- ekranda yerləşən nöqtələrin sayı və ölçüsü

ekranın ölçüsü  
nöqtənin ölçüsü

166 BIOS harada yerləşir?

- yarımdaymı yaddaşda;  
● daimi yaddaşda  
diskdə;  
operativ yaddaşda;  
xarici yaddaşda;

167 Fərdi kompyuterin keyfiyyətini xarakterizə edən aşağıdakı göstəricilərdən hansı ən başlıcası hesab olunur?

- eyni zamanda kompyuterə birləşdirilə bilən çıxış qurğularının sayı.  
eyni zamanda kompyuterə birləşdirilə bilən daxiletmə qurğularının sayı;  
kompyuterin elektrik enerjisinin miqdarı;inə yetirə bildiyi əmərlər toplusu;  
● eyni zamanda kompyuterdə emal edilən informasiyanın miqdarı;  
kompyuterin istifadə etdiyi elektrik enerjisinin miqdarı;

168 Verilənləri uzun müddət saxlayan yaddaş:

- modem, disket.  
keş yaddaş  
mikrosxəmlər dəsti (cipset)  
● daimi yaddaş  
əməli (operativ) yaddaş

169 Kompüterlərə qoşulan periferik qurğuların uyğunluğu və idarəsi üçün təyin olunmuş elektron plata :

- Plotter  
Skaner  
Kontroller  
● Şin sistemi  
Strimer

170 Kompüter və telefon arasında rəqəmli elektron siqnalını analoq siqnalına və ya əksinə çevirən qurğu?

- şlyüz.  
transformator;  
server;  
● modem;  
prosessor;

171 Verilənləri müvəqqəti saxlamaq üçün istifadə olunan yaddaş:

- modem, fləş.  
kompakt disklər;  
daimi yaddaş;  
● əməli (operativ) yaddaş  
mikrosxəmlər dəsti (cipset);

172 Riyazi və məntiqi əməliyyatları yerinə yetirən hansı qurğudur?

- şinlər.  
daimi yaddaş;  
əməli yaddaş;  
● mikroprosessor  
sərt disk;

173 Fərdi kompyuterin texniki avadanlıqları hansı termin ilə ifadə olunur?

- HDD
- Drivers
- Hardward
- Softward
- Adapter

174 BIOS mikrosxemində yerləşən proqramın əsas funksiyası:

- İnformasiyanı digər qurğulara göndərmək
- Qurğuların əlaqəsini yaratmaq
- İnformasiya mübadiləsini həyata keçirmək
- Kompyuterin qurğularını test etmək
- Müxtəlif videorejimdə işləmək

175 Vinçesterin şərti adı nədir?

- B
- A
- CD-ROM
- C
- F

176 Prosessor nə üçündür?

- İnformasiyanı çap etmək üçün
- İnformasiyanı toplamaq üçün
- İnformasiyanı daxil etmək üçün
- İnformasiyanı emal etmək və digər qurğuları idarə etmək üçün
- Proqramları daxil etmək üçün

177 Keş-yaddaş nədir?

- operativ yaddaşa verilənləri daha sürətlə yazan yaddaş
- operativ yaddaşdan verilənləri daha sürətlə oxuyan yaddaş;
- operativ yaddaşın bir hissəsi;
- Əməli yaddaşa müraciət sürətini artıran və mikroprosessorla digər qurğuları uyğunlaşdırılan yaddaş
- Yavaş sürətlə işləyən qurğuların işini operativ yaddaşa əlaqələndirən yaddaş;

178 Takt tezliyi nədir?

- iş zamanı görülən işlərin miqdarı;
- operativ yaddaşı ünvanlaşdırmaq üçün istifadə edilən əmrlərin sayı;
- vahid zamanda yerinə yetirən əməliyyatların sayı;
- ikilik mərtəbələrin (bitlərin) sayı;

179 Mikroprosessorların əsas parametrləri hansılardır?

- əmlər toplusu, vaxt, say sistemi;
- mərtəbəlilik, takt tezliyi, vaxt.
- əmlər toplusu, takt tezliyi, ölçüsü
- əmlər toplusu, mərtəbəlilik
- əmlər toplusu, mərtəbəlilik, takt tezliyi;

180 Ana (sistem) platanın üzərində kompüterin hansı komponentləri yerləşdirilmişdir?

mikroprosessor, mühafizə mikrosxemləri, magistral (şin), şin nəzarətçiləri, slotlar.



mikroprosessor, operativ yaddaş, mühafizə mikrosxemləri, mərkəzi magistral, slotlar.

mikroprosessor, operativ yaddaş mühafizə mikrosxemləri, slotlar;

- mikroprosessor, operativ yaddaş, mühafizə mikrosxemləri, çipset, magistral (şin), şin nəzarətçiləri, daimi yaddaş qurğusu, slotlar;
- mikroprosessor, operativ yaddaş, mühafizə mikrosxemləri, mərkəzi magistral, şin nəzarətçiləri;

### 181 Back Spase düyməsinin vəzifəsi nədir?

rejimdən çıxmaq.

kursordan sağ tərəfdəki informasiyanı pozur

mətni bölür.

- kursordan sol tərəfdəki informasiyanı pozur.  
mətnin daxil edilməsinə imkn verir

### 182 Kompüterin sistem blokunun əsas elementləri?

sistem platası, adapterlər, cərəyan bloku, elastik maqnit diskləri diskovod, skaner.

ana plata, adapterlər, monitor;

printerlər, adapterlər, cərəyan bloku, diskovod, vinçester;

- sistem platası, adapterlər, cərəyan bloku, vinçester, diskovod;  
sistem platası, adapterlər, diskovod, vinçester, diskovod, klaviatura;

### 183 Con -Fon Neymana görə EHM-in tərkibinə daxil olmayan qurğu

Operativ qurğusu

Xarici yaddaş qurğusu

hesab –məntiq qurğusu

- Kommunikasiya qurğusu  
İdarəedici qurğusu

### 184 Analoq kodlaşdırmasını reallaşdıran texniki sistem hansıdır?

hec biri

rəqəmləri qəbul edən və ötürən qurğular

- radiosiqnalları qəbul edən və ötürən qurğular  
elektrik siqnallarını qəbul edən və ötürən qurğular  
elektron informasiyanı qəbul edən qurğular

### 185 Aşağıda iki kodlaşdırma sxemi verilmişdir. Onları tapın.

hec biri

rəqəm kodlaşdırılması, qrafiki kodlaşdırma

yazı kodlaşdırılması, mətn kodlaşdırılması

- analoq kodlaşdırılması, cedvel kodlaşdırması  
elementar kodlaşdırma, mürəkkəb kodlaşdırma

### 186 ən böyük informasiya tutumu hansı fayldadır?

hec biri

1 dəqiqəlik audioklipdə

100x100 ölçüdə ağ-qara şəkildə

1 səhifə mətndə

- 1 dəqiqəlik videokliplər

### 187 RGB sistemi nəyin kodlaşdırılması üçündür? )

hec biri

- qrafiki informasiyanın  
ədədi informasiyanın

mətni informasiyanın  
səs informasiyasının

188 İnformasiyanın tədqiqat aspektləri:

- praqmatik, qrammatik, semantik
- sintaksis, qrammatik, fonetik
- semantik, morfoloji, fonetik
- semantik, sintaksis, praqmatik
- fonetik, praqmatik, semantik

189 İnformasiyanın strukturunu nə müəyyən edir?

- informasiyanın uzunluğu.
- bayt, kilobayt, meqobayt, qiqabayt;
- kodlaşdırmanın səviyyəsi;
- informasiyanın tərkib vahidlərinin qarsılıqlı əlaqəsi;
- informasiyanın dəyişmə sərhədi;

190 ASCII-də 0-31-ə qədər kodlar nə üçün istifadə edilir

- Əlifbanın baş hərfləri üçün
- Hesab əməlləri və xüsusi işarələr üçün
- Xüsusi simvollar üçün
- İdarəetmə kodlar üçün
- Riyazi simvollar üçün

191 Arif informatikadan 50 bal yığdı cümləsi neçə maşın sözüdür?

- 10
- 7
- 35
- 17
- 45

192 1 bayt ilə neçə simvolu kodlaşdırmaq mümkündür?

- 256
- 65536
- 132
- 128
- 512

193 Kodlaşdırma metodu nədir?

- hec biri
- yazının informasiya elementləri ilə verilənlər elementi arasında uyğunluqdur
- raqam verilənlərinin analoq siqnallarına çevrilməsidir
- verilənlərin şərti simvollarla ifadə edilməsidir
- rəqəm və analoq verilənlərinin məcmuudur

194 İlk kodlaşdırma sisteminin kim ixtira etmişdir?

- hec biri
- V.Bodo
- S.Morze
- F. Bekon
- K.Murrey

195 UTF-8 kodlaşdırma sistemində 16 bit kod şərq dilləri simvolları üçün neçə baytla ifadə edilir?

- hec biri
- 3 baytla
- 4 baytla
- 2 baytla
- 5 baytla

196 Təsvirlərin kodlaşdırılması modelindən ikisi aşağıda verilir. Onları tapın.

- hec biri
- Fayl modeli, qrafikmodeli
- mətn modeli, vektor odeli
- rast modeli, 3D modeli
- Cümlə modeli, ifadə modeli

197 Latın əlifbasının neçə müxtəlif kodirovkası vardır?

- hec biri
- bir (MS Windows)
- üç (MS DOS, Windows, Macintosh)
- iki (MS DOS, Windows)
- beş (MS DOS, Windows, Macintosh, KOU-8, İSO)

198 Hansı kod sistemi UNİX əməliyyat sisteminin idarəsi altında işləyir?

- hec biri
- Unikode kodlaşdırma sxemi
- KOU-8p kodlaşdırma sxemi
- Morze kodu
- Windows -25 kodlaşdırma sistemi

199 Bunlardan hansı kodlaşdırma sistemi deyil?

- hec biri
- Morrey sistemi
- Bodo sistemi
- Morze sistemi
- Simon sistemi

200 Bit nədir?

- hec biri
- məntiqi elementdir
- proqramlaşdırma dilinin konstantıdır
- alqoritm elementidir
- informasiyanın minimal vahididir

201 Bir mərtəbəli 2-lik ədəddə nə qədər informasiya kəmiyyəti vardır?

- 3 bit
- 4 bit
- 1 bit
- 1 bayt

202 İnformasiya sistemi ilə informasiya texnologiyasının nə fərqi var?

- hər ikisi məsələ həlli üçündür
- informasiya sistemi informasiya texnologiyasının sinonimidir

bunlar eyni mənalı anlayışlardır  
hər ikisi verilənlərin emalına əsaslanır

- sistem quruluşa malikdir, texnologiya əməllər sırasıdır

### 203 İnformasiya texnologiyasının reallaşması üçün mühit nədir?

2-lik say sistemi  
hesablama sistemi

- informasiya sistemi  
fərdi kompüter  
kompüter şəbəkəsi

### 204 Yeni informasiya texnologiyasının 3 əsas prinsipi hansılardır?

ardıcılıq, determinlik, müəyyənlik

- interaktivlik, inteqrasiya, çeviklik  
çeviklik, etibarlılıq, dəqiqlik  
interaktivlik, diferensasiya, cəldlik  
operativlik, dəqiqlik, gerçəklik

### 205 Yeni informasiya texnologiyasının yeniliyi nədədir?

yeni yaşam tərzini yaratmağında  
yeni məsələlərin həllini mümkün etməyində

- fəaliyyətin məzmununu köklü surətdə dəyişdirməyində  
yeni dünyagörüşü yaratmağında  
yeni vasitələrə əsaslanmağında

### 206 Yeni informasiya texnologiyasının təməlində hansı texnika durur?

hec biri  
server  
maynfreym  
xost-maşın

- fərdi kompüter

### 207 İnformasiya texnologiyası insandan nələri tələb edir?

layihələşdirmə biliyi, təşkilatçılıq qabiliyyəti, təhlil ustalığı  
qərar qəbul etmək bacarığı, proqramçı səriştəsi

- peşəkarlıq, zehni itilik, fiziki dözümlülük  
alqoritmik mədəniyyət, davranış norması, fiziki dözümlülük  
proqramlaşdırma bacarığı, təhlil ustalığı

### 208 İnformasiya proseslərinin optimallıq kriterisi nədir?

aktuallıq, müəyyənlik, determinlik, yenilik

- məqamlılıq, gerçəklik, dəqiqlik, tamlıq, etibarlılıq  
dəqiqlik, birmənalılıq, səlislik, etibarlılıq  
məqamlılıq, mükəmməllik, səlislik, gerçəklik  
etibarlılıq, mükəmməllik, dayanıqlılıq, gerçəklik

### 209 İnformasiya proseslərini kim idarə edir?

- qərar qəbul edən şəxs  
inzibatçı  
proqramçı  
layihələşdirici  
modelləşdirici

## 210 Verilənlərin emal prosesləri hansı əlamətə görə fərqləndirilir?

- ötürmə texnikasına görə
- verilənin növünə görə
- informasiyanın quruluşuna görə
- informasiyanın istifadə yerinə görə
- mövzu sahəsinə görə

## 211 Emal prosesinin vasitələri nələrdir?

- prosessor, operativ və varici yaddaş qurğuları
- informasiyanın dəyişdirilməsi, ötürülməsi, istehlakı
- aparat, proqram və aparat-proqram vasitələri
- verilən, elektrik, maqnit, lazer, elektromaqnit
- verilənin təşkili, axtarışı, redaktəsi, təqdimatı

## 212 İnformasiya texnologiyasının məqsədi nədir?

- çıxış sənədi hazırlamaq
- informasiya hasil etmək
- sorğuya cavab hazırlamaq
- məsələ həlli
- qərar qəbulu

## 213 İnformasiya texnologiyasının emal obyektı nədir?

- 16-lıq ədəd
- verilən
- 2-lik rəqəm
- 2-lik ədəd
- 8-lik ədəd

## 214 İnformasiyanın saxlanması prosesi hansı vasitələrlə reallaşdırılır?

- lazer diski, audio-video disklər, CD-lər, modemlər və s. ilə
- maqnit, ferromaqnit, optik prinsiplərlə işləyən yaddaş qurğuları ilə
- kağız, perfolent, perfolent, maqnit lenti, modem və s. ilə
- vinçester, diskovod, CD-ROM, DVD-ROM, drayver, utilit və s. ilə
- maqnit diski, maqnit lenti, adapter, kontroller və s. ilə

## 215 İnformasiyanın ötürülməsi prosesi hansı vasitələrlə reallaşdırılır?

- poçt, telefon, teleqraf, fəks, e-mail və s. vasitələrlə
- kabel, telefon, teleqraf, peyk və s. vasitələrlə
- şifahi, yazılı mətn, rəsm, xəritə və s. vasitələrlə
- hava, su, naqıl, kağız və s. vasitələrlə
- kuryer, teleqraf, poçt, fəks, elektron poçt və s. vasitələrlə

## 216 İnformasiyanın yığılması prosesi hansı vasitələrlə reallaşdırılır?

- klaviatura, skaner, mış, fləş-kart və s. vasitələrlə
- sayğaclar, tərəzilər, ölçü cihazları və s. vasitələrlə
- sorğu, araşdırma, təhlil, oxu və s. vasitələrlə
- audio-video disklərlə, fləş-kartlarla, vinçesterlərlə və s.
- klaviatura, modem, mış, skaner, fləş-kart və s. vasitələrlə

## 217 İnformasiya prosesləri dedikdə, nələr nəzərdə tutulur?

yığılma, kodlaşdırma, dəyişdirmə, dekodlaşdırma və təqdimmə

yığılma, saxlanma, dəyişdirmə, ötürmə və kodlaşdırma  
alınma, qiymətləndirmə, kodlaşdırma, saxlama, emal, ötürmə

- yığılma, ötürülmə, saxlanma, emal və istifadəçiyə çatdırılma  
alınma, toplanma, saxlanma, dəyişdirmə, ötürmə və istehlak

218 İnformasiya həcmının ən kiçik və ən böyük ölçü vahidi hansılardır??

- bit və terabayt
- bit və zetabayt
- bayt və terabayt
- kilobayt və meqabayt
- bayt və gigobayt

219 İnformasiya miqdarının ən kiçik və ən böyük ölçü vahidi hansılardır?

- bit və terabayt
- bayt və gigobayt
- bit və zetabayt
- bayt və terabayt
- kilobayt və meqabayt

220 Bir neçə istifadəçinin bir EHM-də eyni vaxtda, paralel işlənməsinə imkan verən maşınlar hansı nəsle mənsubdur? (Sürət 22.12.2010 11:44:40)

- hec biri
- I nəsle
- II nəsle
- IV nəsle
- III nəsle

221 Böyük inteqral sxem nədir? (Sürət 22.12.2010 11:44:18)

- hec biri
- bir plitada yerləşən tranzistorlardır
- onlarla, yüzlərlə məntiqi element yerləşən kremli kristaldır
- EHM üçün proqram naborudur
- müxtəlif funksiyaları yerinə yetirən lampalar dəstidir

222 Hansı nəsillər üçün EHM operatoru ixtisası tələb olunmuşdur? (Sürət 22.12.2010 11:44:04)

- II nəsillər üçün
- III nəsillər üçün
- IV nəsillər üçün
- hec biri
- I nəsillər üçün

223 İlk əməliyyat sistemləri ilk dəfə hansı nəsillər üçün EHM-lərdə yaradılmışdır? (Sürət 22.12.2010 11:43:51)

- hec biri
- I nəsillərdə
- II nəsillərdə
- III nəsillərdə
- IV nəsillərdə

224 İnformatikada informasiyanın hansı növləri var?

- Tam və natamam
- Analox və rəqəm
- Obyektiv və subyektiv

Doğru və yalan  
Etibarlı və həqiqi

225 Arif informatikadan 50 bal yığdı. cümləsi neçə baytdır?

- 33
- 35
- 60
- 58
- 31

226 İnformasiyanın əsas xassələri?

- doğruluq, tamlıq , konkretlik, yararlılıq;
- doğruluq, aktuallıq,obyektivlik , yararlılıq, tamlıq, adekvatlıq  
ikilik, səkkizlik, onluq, onaltılıq  
obyektivlik, subyektivlik, ikilik;  
aktuallıq, doğruluq, ilkinlik, sonluluq, dövrülük;

227 Arxitektura...

- daim təkmilləşdirmə tələb edən struktur sxemidir
- kompyuterin quruluş sxemidir
- kompyuterin tərkib elementlərinin yerləşmə qaydasıdır
- qurğular, əlaqələr və əlaqələrin qurulması qaydaları çoxluğudur  
dəyişdirilməsinə icazə verilməyən qaydalar sistemidir

228 Müasir fərdi kompüterlərin arxitekturası...

- magistral-model prinsipinə əsaslanır
- açıq sistem prinsipinə əsaslanır
- qapalı sistem prinsipinə əsaslanır
- magistral-modul prinsipinə əsaslanır
- marşrut-modul prinsipinə əsaslanır

229 Super kompüter...

- ƏS üçün vahid bütöv maşın kimi təsəvvür olunan maşınlar sistemidir
- ƏS üçün vahid bütöv maşın kimi təsəvvür olunan hesablayıcı şəbəkədir
- ƏS üçün vahid bütöv maşın kimi təsəvvür olunan maynfreymlər sistemidir
- ƏS üçün vahid bütöv maşın kimi təsəvvür olunan şəbəkələr şəbəkəsidir
- ƏS üçün vahid bütöv maşın kimi təsəvvür olunan maşınlar şəbəkəsidir

230 Maynfreymlər...

- xüsusi təyinatlı, çox güclü, çoxmaşınlı hesablayıcı sistemdir
- xüsusi təyinatlı, çox güclü, çoxmaşınlı hesablayıcı serverdir
- universal, çox güclü, super hesablayıcı sistemdir
- ümumi təyinatlı, universal, çoxmaşınlı hesablayıcı serverdir
- ümumi təyinatlı, çox güclü, çoxmaşınlı hesablayıcı sistemdir

231 Fərdi kompüter...

- piko kompüterdir
- super kompüterdir
- iri kompüterdir
- mini kompüterdir
- mikro kompüterdir

### 232 Flash-yaddaş nədir?

- kompüterdən asılı olmayan yaddaş növüdür
- enerjidən asılı olmayan yaddaş növüdür
- enerjidən asılı olan yaddaş növüdür
- elektromaqnit mahiyyətli yaddaş növüdür
- kompüterdən asılı olan yaddaş növüdür

### 233 İnformasiyanı...

- saxlayan qurğuya qoruyucu deyilir
- saxlayan qurğuya daşıyıcı deyilir
- saxlayan qurğuya toplayıcı deyilir
- saxlayan qurğuya yığıcı deyilir
- saxlayan qurğuya ötürücü deyilir

### 234 İnformasiyanı...

- yazıb oxuyan qurğuya proqramatel deyilir
- yazıb oxuyan qurğuya yığıcı deyilir
- yazıb oxuyan qurğuya səsləndirici deyilir
- yazıb oxuyan qurğuya daşıyıcı deyilir
- yazıb oxuyan qurğuya pleyer deyilir

### 235 Kompüterin işi...

- planlaşdırılmış əməliyyatlar ardıcılığından ibarətdir
- elementar əməliyyatlar ardıcılığından ibarətdir
- avtomatlaşdırılmış işdir
- sonsuz avtomat işidir
- düşünülmüş əməliyyatlar ardıcılığından ibarətdir

### 236 Kompüterdə...

- verilənlərə müdaxilə və müraciət edilməsi ayrı-ayrı qurğularda icra edilir
- verilənlərin saxlanması və emalı ayrı-ayrı qurğularda icra edilir
- verilənlərin işlənməsi və emalı ayrı-ayrı qurğularda icra edilir
- verilənlərin dəyişdirilməsi və emalı ayrı-ayrı qurğularda icra edilir
- verilənlərin saxlanması və qorunması ayrı-ayrı qurğularda icra edilir

### 237 Kompüterdə...

- ədədi, mətni və məntiqi verilənlər birgə emal edilmir
- ədədi, mətni və məntiqi verilənlər fərqləndirilir
- ədədi, mətni və məntiqi verilənlər fərqləndirilmir
- ədədi, mətni və məntiqi verilənlər bir standartda gətirilir
- ədədi, mətni və məntiqi verilənlər birgə emal edilir

### 238 İnformasiya...

- kompüter yaddaşında relelər zənciri şəklində saxlanılır
- kompüter yaddaşında rəqəm formasında saxlanılır
- kompüter yaddaşında elektromaqnit bağlantıları şəklində saxlanılır
- kompüter yaddaşında maqnit qabarcıqları şəklində saxlanılır
- kompüter yaddaşında triqer düyünləri şəklində saxlanılır

### 239 Kompüter...

ixtiyarı algoritmi icra edə bilən avtomatik emaledici qurğudur



- ixtiyari alqoritmi icra edə bilən universal hesablayıcı qurğudur  
ixtiyari məsələni həll edə bilən qurğudur  
ixtiyari hesablamanı apara bilən qurğudur  
ixtiyari alqoritmi icra edə bilən universal emaledici qurğudur

#### 240 Kompüter niyə 2-lik say sistemi ilə işləyir?

- çünki ən ucuz texniki element yalnız iki vəziyyətdə ola bilər  
çünki ən yüksək etibarlı texniki element yalnız iki vəziyyətdə ola bilər  
çünki 2-lik ədədləri yadda saxlamaq daha asandır  
çünki 2-lik say sistemi daha sadədir  
çünki ən məhsuldar texniki element yalnız iki vəziyyətdə ola bilər

#### 241 1 meqahers neçə taktır?

- saniyədə 10 milyon  
saniyədə 1 milyon  
dəqiqədə 100 milyon  
saatda 10 milyard  
dəqiqədə 1 milyard

#### 242 Kompüterə informasiya daxil edən periferiya qurğularına...

- klaviatura, mış, trekbol, coystik, adapter, dicitayzer və s aiddir  
klaviatura, mış, trekbol, coystik, skaner, dicitayzer və s aiddir  
klaviatura, mış, trekbol, coystik, skaner, adapter və s aiddir  
klaviatura, mış, trekbol, coystik, modem, adapter və s aiddir  
klaviatura, mış, trekbol, coystik, modem, dicitayzer və s aiddir

#### 243 Operativ yaddaş...

- mikroçiplər sırasından ibarətdir  
triggerlər sırasından ibarətdir  
kondensatorlar sırasından ibarətdir  
relelər sırasından ibarətdir  
mikrosxemlər sırasından ibarətdir

#### 244 İnterfeysin reallaşdırdığı qayda nə adlanır?

- standart  
protokol  
mübadilə  
ünsiyyət  
ssenari

#### 245 Maşındaxili sistem interfeysi dedikdə,...

- kompüter qurğularının standart fəaliyyət qaydaları nəzərdə tutulur  
kompüter bloklarını birləşdirən rabitə sistemi nəzərdə tutulur  
kompüter qurğularının əlaqəli fəaliyyəti qaydaları nəzərdə tutulur  
kompüter qurğularının birgə fəaliyyəti qaydaları nəzərdə tutulur  
kompüter qurğularının vahid idarəetmə qaydaları nəzərdə tutulur

#### 246 İkilik say sistemində verilmiş 1101 ədədi onluq say sistemindəki hansı iki ədədin cəmini göstərir?

- 11 və 5  
3 və 1;  
1100 və 1;  
7 və 6;

247 Onluq say sistemində 26 ədədi 16-lıq say sistemində neçəyə bərabərdir?

- 1010
- 110;
- 1A;
- 10;

248 Onaltılıq say sistemində neçə rəqəm var?

- 17
- 16;
- 15;
- 10;

249 Onaltılıq say sistemində hansı həriflərdən istifadə olunur?

- A,K,X,M,K,U
- A,B,S,U,K,M
- A,B,C,D,E,F
- A,K,S,D,E,X

250 Onaltılıq say sistemində A nəyə bərabərdir? (

- 10
- 65;
- 12;
- 16;

251 Neçə tip say sistemi vardır?

- ardıcıl və paralel
- mövqeli və mövqesiz
- böyük və kiçik
- şerti və şərtsiz

252 Mövqeli say sistemlərini tapın.

- ikilik, beşlik
- onluq, yüzlük
- onaltılıq, iyirmilik
- ikilik, səkkizlik

253 Kompüter informasiyanı hansı formada emal edir?

- söz formasında
- məntiqi formada
- kodlaşdırılmış formada
- mətni formada

254 İnformasiyanın minimal vahidi nədir?

- kilobit
- bit
- kilobayt
- bayt

255 Bir bayt nəyə bərabərdir?

- 8 bit
- 7 bit

- 10 bit
- 9 bit

256 Bir Kilobayt neçə baytdır

- 64
- 32
- 1000
- 1024
- 2048

257 Bir bayt neçə bitdir?

- 4
- 16
- 32
- 8
- 2

258 Say sistemlərinin hansı növləri mövcüddür?

- 2-lik, 8-lik, 10-luq, 16-lıq
- 2-lik və 10-luq
- 2-lik, 8-lik, 16-lıq
- Mövgei və mövgesiz
- Rum rəqəmləri və 10-luq

259 16-lıq say sistemində neçə rəqəm var?

- heç biri
- 16
- 15
- 10
- 9

260 8-lik say sistemində axırıncı rəqəm hansıdır?

- 9
- 6
- 8
- 7
- heç biri

261 Hansı münasibət doğrudur?

- $16(10) \leq 10(16)$
- $16(10) > 10(16)$
- $16(10) < 10(16)$
- $16(10) = 10(16)$

262 Say sistemi nədir?

- hesablama əmrləridir
- funksiyalar sistemidir
- riyazi modeldir
- sayı miqdar bildirmək və təsvir etmək üçün istifadə olunan işarələr və üsullar toplusudur

263 Kompüter nə üçün 2-lik say sistemində işləyir?

- çünkü yalnız 2-lik say sistemi ilə işləmək mümkündür;
- çünkü yalnız iki vəziyyətdə ola bilən məntiqi elementlərdən qurulmuşdur
- çünkü 2-lik say sistemində hesablamaq asandır
- çünki 2-likdən 8-liyə və 16-lığa keçmək asandır
- çünki yalnız iki vəziyyətdə ola bilən fiziki elementlərdən qurulmuşdur

264 43 və 8 ədədlərinin cəmini 2-lik say sistemində göstərin.

- 10111
- 51;
- 438
- 110011;

265 Manipulyator mouse nədir?

- məlumatı təsvir edən qurğudur
- məlumatı xaric edən qurğudur
- məlumatı daxil edən qurğudur
- məlumatı saxlayan qurğudur
- məlumatı skan edən qurğudur

266 Operativ yaddaşda informasiya hansı say sistemində təsvir olunur?

- 8-lik
- 2-lik
- İxtiyari
- 16-lıq
- 10-luq

267 Onaltılıq say sistemində A1F onluq say sistemində nəyə bərabərdir?

- 2121(10)
- 2591(10)
- 2620(10)
- 242(10)

268 777- hansı say sisteminin ən böyük ədədidir?

- 8-lik
- mövqeli
- 10-luq
- 16-lıq
- 2-lik

269 Akselator hansı funksiyanı yerinə yetirir? (Sürət 22.12.2010 12:21:13)

- informasiya axtarışı emal edir
- mətni informasiyaları emal edir
- müəyyən sayda qrafiki əməliyyatları yerinə yetirir
- qrafiki informasiyaları yaddaşdan çağırır

270 Qurğulardan hansı informasiya mübadiləsində ən az sürətə malikdir? (Sürət 22.12.2010 12:20:51)

- sərt disk
- CD-ROM disk
- çevik disk üçün disk tutucusu
- əməli yaddaşın mikrosxemi

271 İBM PC platformalı kompüterlər hansı tip prosessorları istifadə edir? (Sürət 22.12.2010 12:20:39)

- CL9C- prosessorları  
RİSC- prosessorları  
İNTELL- prosessorları  
CD9C- prosessorları

272 İnformasiya ikilik say sistemində və əksinə necə çevrilir

- İstifadəçi tərəfindən  
Avtomatik olaraq  
Xüsusi lüğətlər vasitəsilə  
Disklər vasitəsilə  
Monitor tərəfindən

273 Kompüterin hesabi əsasını nə təşkil edir?

- 2-lik, 8-lik. 10-luq və 16-lıq say sistemlərində hesab əməlləri ;  
2-lik say sistemində cəmləmə;  
2-lik say sistemində hesab əməlləri;  
2-lik, 8-lik və 16 –lıq say sistemlərində hesab əməlləri ;  
2-lik, 8-lik. 10-luq və 16-lıq say sistemlərində hesab əməlləri ;

274 Say sisteminin əsası dedikdə nə başa düşülür?

- Məntiqi hesab əməllərinin aparılması  
Say sistemində olan simvolların ( rəqəmərin) sayı  
Kompüterlərin texniki qurğuların işləmə prinsipi  
Fərdi kompüterlərin iş prinsipi  
Say sisteminin müxtəlifliyi

275 Lazer printerində təsviri almaq üçün hansı prinsiplərdən istifadə edilir? (Sürət 22.12.2010 12:21:42)

- elektroqrafik  
optik  
termoqrafik  
fotoqrafik

276 Keş yaddaş nədir? (Sürət 22.12.2010 12:21:26)

- prosessorun özək hissəsinin tezliyidir  
prosessorunda bufer sahəsinin yaradılmasıdır  
virtual yaddaşın təşkilidir  
ana platada boş sahənin yaradılmasıdır

277 Alqoritm sözü haradan götürülüb?

- Məhəmməd Əl-Xörəzm  
Mehdi Əl-Xörəzm  
Rəşid Əl-Xörəzm  
Musa Əl-Xörəzm  
Nəsən Əl-Xörəzm

278 Alqoritmin qrafik təsviri necə adlanır?

- blok-sxem  
düsturlar ardıcılığı  
cədvəl  
sözlərlə təsvir  
qraf

279 Alqoritmin əsas tipləri hansı variantda verilmişdir?

- Xətti, budaqlanan, mürəkkəb
- Xətti, budaqlanan, sadalanan
- Xətti, qeyri-xətti
- Xətti, budaqlanan, sadə
- Xətti, budaqlanan, dövrü

280 Alqoritmin təsvir vasitələri

- Blok-sxem və təbii dildə
- Blok sxem və alqoritmik dildə
- Təbii danışiq dilində, blok-sxem, alqoritmik dildə
- Alqoritmik dildə və təbii danışiq
- Blok-sxem, təbii dildə, hesab-məntiq

281 Alqoritm nədir?

- Verilən məsələnin həlli üçün şərtlərin yoxlanılmasıdır
- Verilən məsələnin həlli üçün yerinə yetirilən əməliyyatların sonlu ardıcılığıdır
- Verilən məsələnin həlli üçün onun həll edilməsi qaydasının tapılmasıdır
- Verilən məsələnin həlli üçün əlverişli variantın tapılmasıdır
- Verilən məsələnin həlli üçün optimal həllin tapılmasıdır

282 Alqoritm latın sözü olub ..... deməkdir

- Hesablama
- Qayda-qanun
- Məlumat
- Ardıcılıq
- Əməliyyatlar ardıcılığı

283 Naqilsiz klaviaturanın təsir dairəsi neçə metrdir?

- 15 metr
- 10 metr
- 1 metr
- 2 metr
- 20 metr

284 Akustik sistemdən kompüterlərdə nə məqsəd üçün istifadə edilir?

- karlar üçün musiqi səsləndirmək üçün
- musiqiyə aid olan not yazılarında düzəliş aparmaq
- musiqi bəstələmək və həmin musiqiyə qulaq asmaq
- musiqiyə qulaq asmaq, səs kartının köməyi ilə danışığı səsləndirmək
- zəif görmə qabiliyyətli insanların səsini gücləndirmək

285 Akustik sistemdə səsin gücü hansı parametrlə ölçülür?

- deltabil ilə
- qışqırtı ilə
- detsibel ilə
- volt ilə
- detabel ilə

286 İstifadəçi ən çox hansı firmaların istehsal etdikləri UPS-lərə üstünlük verir?

Lipton, Powercom, OMEQA

Lipton, PowerABBA  
Ipton, Power Point, ABBA  
● Ippon, Powercom, APS  
Ipson, Powercom, APKO

287 İstehsalçı firma qida mənbəyində istifadə olunan sərinqəşi adətən sistem blokunun hansı hissəsində yerləşdirir?

bloku soyutmaq kompüterin işinə maneçilik edir  
ümumiyyətlə blokda sərinqəşdən istifadə edilmir  
adətən blokun xarici hissəsində  
● adətən blokun daxili hissəsində  
blokda sərinqəş əvzinə soyuducudan istifadə edilir

288 [yeni cavab]

●

289 Kompüterə qoşulan periferiya qurğularına hansı qurğular aiddir?

heç biri aid deyil  
klaviatura, mikroprosessor, keş-yaddaş və s.  
printerlər, skanerlər, trekbollar və s.  
● daxil/xaric etmə qurğusu, xarici yığıcılar, əlaqə adapterləri və s.  
ana lövhə, qida bloku və s.

290 Joystik sözü azərbaycan dilinə necə tərcümə olunur?

Joy – stabil, stick – hərəkət edən  
● Joy – sevinc, stick -ağac  
Joy – irəli, stick – dairəvi  
Joy – hərəkət, stick - masa  
Joy – geri, stick – ziq-zaq

291 Mouse-un üzərindəki fırlanan diyircək ingiliscə necə adlanır?

skeriya  
skretting  
● skrolling  
skorny  
skretap

292 Son zamanlar hansı tip klaviaturadan istifadə daha populyardır?

lazer  
düyməsiz  
sarı şüalı  
● naqilsiz  
mavi şüalı

293 Klaviaturaya verilən gərginliyin qiyməti nə qədərdir?

● +5 Volt  
+3 Volt  
+2 Volt

- +1 Volt
- +4 Volt

294 Müasir dövrdə hansı tip klaviaturadan istifadə etmək məsləhətdir?

- qarmaq tipli
- membran tipli
- infraqırmızı işıq tipli
- lazer tipli
- titrəyən tipli

295 Klaviatura üzərindəki hansı düymələrin sıxılması indekatorların yanması ilə müşahidə olunur?

- Esc, F9, Alt Gr
- Ctrl, Home, End
- Shift, Alt, Probel
- Num Lock, Caps Lock, Scroll Lock
- PgUp, PgDn, F5

296 Qida mənbəyində istifadə olunan sərinkeş sistem blokunun hansı hissəsində yerləşir?

- bloku soyutmaqdan ötrü buz parçalarından istifadə olunur
- ümumiyyətlə blokda sərinkeş yoxdur
- xaricində
- daxilində
- blokda sərinkeş əvzinə soyuducudan istifadə edilir

297 Hansı firmaların istehsal etdikləri UPS-lər daha populyardır?

- Lipton, Powercom, OMEQA
- Lipton, PowerABBA
- Ipton, Power Point, ABBA
- Ippon, Powercom, APS
- Ipson, Powercom, APKO

298 Kompüterlə yanaşı istifadə olunan printeri UPS –ə qoşmaq məsləhətdirmi?

- məsləhət deyil
- məsləhətdir
- kompüterin markasına fikir vermək lazımdır
- kompüterin istehsal tarixinə diqqət yetirilməlidir
- kompüterini istehsal edən firmanın adına fikir verilməlidir

299 UPS qurğusunu seçərkən hansı parametərə diqqət yetirmək lazımdır?

- qurğunun rənginə
- qurğunun gücünə
- qurğunun ölçüsünə
- qurğunun qiymətinə
- qurğunun növünə

300 Kompüterin etibarlı işləməsini təmin etmək üçün (şəbəkədən gərginlik kəsildikdə) hansı qurğudan istifadə məsləhətdir?

- PPS –dən
- UPS –dən
- UPP –dən
- PUS -dan
- UPU –dan



301 Optik Mouse-da yerdəyişmə dəqiqliyi nə qədərdir?

- 8 dpi
- 800 dpi
- 8000 dpi
- 80 dpi
- 0,8 dpi

302 İlk dəfə istehsal olunan hansı kompüterdə Mouse-dan istifadə edilmişdir?

- RADO adlı fərdi kompüterdə
- Macintosh adlı fərdi kompüterdə
- IBM adlı fərdi kompüterdə
- Nexus adlı fərdi kompüterdə
- Apple adlı fərdi kompüterdə

303 İstifadəçinin Mouse-dan istifadəsi neçənci ilə istifadə edir?

- 1983-cü ilə
- 1981-ci ilə
- 1980-cı ilə
- 1982-ci ilə
- 1984-cü ilə

304 Klaviatura və kompüterin klaviatura portu arasındakı əlaqə neçə naqilli kabel vasitəsilə həyata keçirilir?

- 40
- 4
- 0,4
- 4000
- 400

305 Naqilsiz klaviatura hansı diapazonda işləyir?

- heç birində işləmir
- ya infraqırmızı ya da radiodalğa diapazonunda
- ya unfrasarı, ya da teledalğa diapazonunda
- ya infraqara, ya da radiodalğa diapazonunda
- ya inframavi, ya da teledalğa diapazonunda

306 Periferiya qurğularının kompüterə qoşulması onun nəyini müəyyən edir?

- kompüterin heç bir parametrini müəyyən etmir
- kompüterin texniki xarakteristikalarını və ondan istifadə imkanlarını
- kompüterin texniki ölçülərini və onların dəyişdirilmə imkanlarını
- kompüterin texniki vəziyyətini və onların sazlanmasını
- kompüterə texniki xidməti və ona qulluq edənlərin imkanlarını

307 Diqitayzer şəkilləri nəyin köməyilə kompüterə daxil edir?

- bilavasitə əlin köməyilə
- bilavasitə barmaqların köməyilə
- bilavasitə karandaşın köməyilə
- heç bir iş görmür
- bilavasitə gözün köməyilə

308 Diqitayzer (planşet) nə məqsəd üçün istifadə olunur?

- hazır təsviri çəkmək üçün

- hazır təsviri rəqəm formasına çevirmək üçün  
hazır təsviri söz formasına çevirmək üçün  
hazır təsviri təsvir formasına çevirmək üçün  
hazır təsviri pozmaq üçün

309 Kompüter istehsalında sistem blokunun neçə variantından istifadə olunur?

- 2 variant
- 3 variant
- 4 variant
- 5 variant
- 1 variant

310 Sistem blokun daxilində yerləşən qurğularda temperaturu stabil saxlamaq üçün hansı qurğudan istifadə edilir?

- soyuducudan
- sərinkeşdən
- ayırıcıdan
- bərkidicidən
- qızdırıcıdan

311 Kompüterlərdə Windows 95 əməliyyat sistemi istifadə olunduqdan sonra klaviatura üzərindəki düymələr sayı neçədən neçəyə dəyişdi?

- 101-dən 102-yə qədər artdı
- 101-dən 120-yə qədər artdı
- 101-dən 121-ə qədər artdı
- 101-dən 110-a qədər artdı
- 101-dən 104/105-ə qədər artdı

312 Trekbol ingilis sözüdür, azərbaycanca nə deməkdir?

- qarışdırma
- tullanma
- yerdəyişmə
- sürüşmə
- alışma

313 Kursor ekranda nəyin köməyilə hərəkət edir?

- üfünməklə
- ümumiyyətlə kursor ekranda hərəkət etmir
- Mouse-un köməyilə
- əlin köməyilə
- barmaqların köməyilə

314 İlk optik manipulyator 1980-cı illərin əvvəlində hansı kompaniya tərəfindən istehsal olunmuşdu?

- Mouse System Corporation kompaniyası tərəfindən
- Microsoft kompaniyası tərəfindən
- Seysmik Corporasiya kompaniyası tərəfindən
- System Companiya kompaniyası tərəfindən
- Mouse-un özü tərəfindən

315 İlk optik manipulyator Mouse System Corpoartion kompaniyası tərəfindən neçənci ildə istehsal olunmuşdu?.

- 1990-cı ildə

- 1950-ci ildə
- 1960-ci ildə
- 1970-ci ildə
- 1980-cı ildə

316 Nə üçün manipulyatora Mouse adı verilmişdir?

- ziyanverici kimi hər şeyi dağıdır
- ziyanvericinin işini yerinə yetirir
- çünki ziyanvericiyə oxşayır
- ziyanverici ilə qohumluq əlaqəsi var
- hec biri düz deyil

317 Sistem blokunun daxilində hansı qurğular yerləşir?

- modem, mikroprosessor, sərinqəş və s
- ana lövhə, qida bloku, yığıcılar və s.
- hec bir qurğu yerləşmir
- modem, klaviatura, soyuducu və s
- ana lövhə, mikroprosessor, soyuducu və s.

318 Kompüterin imkanları və məhsuldarlığı hansı qurğunun xarakteristikasından asılıdır?

- klaviatura
- printer
- skaner
- sistem bloku
- modem

319 İlk dəfə Mouse qurğusu fərdi kompüterlərdə neçənci illərdə istifadə olunub?

- 1990-cı illərdə
- 1980-cı illərdə
- 1950-ci illərdə
- 1960-cı illərdə
- 1970-ci illərdə

320 Kompüterlərdə istifadə olunan Mouse kim tərəfindən ixtira olunmuşdur?

- hec kim tərəfindən
- Duqlas Enqelbart tərəfindən
- Maykl Duqlas tərəfindən
- Cek Maykl tərəfindən
- Duqlas Maykl tərəfindən

321 Kompüterlərdə istifadə olunan Mouse neçənci ildə ixtira edilmişdir?

- 1978-ci ildə
- 1938-ci ildə
- 1948-ci ildə
- 1958-ci ildə
- 1968-ci ildə

322 DVD disklərində informasiyanın diskə yazılması zamanı disk hansı temperatura qədər qızır?

- 150÷2000 C arasında
- 50÷1000 C arasında
- 200÷3000 C arasında
- 200÷2500 C arasında

100÷1500 C arasında

323 DVD –lərin ilk adı şifrədən necə açılmışdır?

- Veber Digital Disk
- Digital Audio Disk
- Desert Video Disk
- Dubl Video Disk
- Digital Video Disk

324 DVD –lər ilk dəfə neçənci ildə istehsal olunmuşdur?

- 2005-ci ildə
- 1975-ci ildə
- 1985-ci ildə
- 1995-ci ildə
- 2000-ci ildə

325 .CD-ROM –larda çıxışlar sayı nə qədərdir?

- 0÷80 qədər
- 0÷90 qədər
- 0÷ 140 qədər
- 0÷120 qədər
- 0÷100 qədər

326 CD-ROM –larda informasiya diskə kənardan mərkəzə doğru və ya əksinə, mərkəzdən kənara doğru yazılırmı?

- orta hissədən kənara doğru
- mərkəzdən orta hissəyə doğru
- mərkəzdən kənara doğru
- orta hissədən mərkəzə doğru
- kənardan orta hissə doğru

327 .CD-RW optik disk sürücülərinə informasiyanı neçə dəfə yazmaq mümkündür?

- 2 dəfə
- bir dəfə
- dəfələrlə
- 4 dəfə
- 3 dəfə

328 CD-ROM –ların yeni texnologiyaya əsaslanaraq hazırlanan optik disk sürücüləri necə adlanır?

- CDW-R
- CD-RW
- CDD-WR
- CRD-WRD
- CWD –CD

329 CD-ROM –lar hansı interfeysin köməyi ilə kompüterə birləşir?

- IDE interfeysinə
- İDD interfeysinə
- IDA interfeysinə
- IID interfeysinə
- IIDDE interfeysinə

330 CD-ROM –lar kompüterə neçə naqilli kabel vasitəsilə birləşir?

- 20 naqilli
- 10 naqilli
- 40 naqilli
- 50 naqilli
- 30 naqilli

331 Yalnız oxuna bilən yaddaş növlərinə hansılar daxildir?

- ROM, PROM, EPROM, EEPROM, FLAHS
- RPRM, PROMM, FLAHH
- FLAHSM, ROMPE, ROMPEP
- FLAHSR, PPPER, RRROP
- RROM, PROMM, EEPROM, FLAS

332 Yalnız oxuna bilən yaddaşlar neçə formada istehsal olunurlar?

- 4
- 6
- 5
- 2
- 3

333 Hansı daimi yaddaş növündən geniş istifadə olunur?

- ROM, PROMMM, EPEPROM, MEEPROM, RPRFLAHS
- RROM, PROM, EEPROM, PEEPROM, RPFLAHS
- ROM, PROMM, EPPROM, EEPROMM, FLAHS
- ROM, PROM, EPROM, EEPROM, FLAHS, RAM
- ROM, EMPROM, PEPROM, MEEPROM, ROPFLAHS

334 Keş-yaddaşdan istifadə nəticəsində nəyə nail olmaq mümkündür?

- yaddaşa müraciət olunmur
- yaddaşa müraciət vaxtı azalır
- yaddaşa müraciət vaxtı nəzərə alınmır
- yaddaşa müraciət vaxtını artırmaq olur
- yaddaşa müraciət təxirə salınır

335 DRAM dedikdə azərbaycanca nə başa düşülür?

- Sərbəst Dinamik Yaddaş
- İxtiyari Dinamik Müraciət
- Dinamik İxtiyari Müraciət Yaddaşı
- Dinamik Müraciət
- Dinamik Müraciət Yaddaşı

336 İxtiyari Müraciətli Yaddaşın adı ingilis dilində necə adlanır?

- RAMM
- PAM
- RAM
- PRPAM
- DAAM

337 Hansı yaddaş növündə yazma və silmə əməliyyatı UV (ultraviyole)şüaları ilə deyil, elektrik enerjisi vasitəsilə aparılır?

- FLAHS
- ROM
- PROM
- EPROM
- EEPROM

338 Hansı yaddaş növü statik elektrikdən təsirlənərək daxilindəki məlumatları pozur?

- EEPROM, FLAHS
- FLAHS, PPROP
- FLAHS
- PPROR, FLAHS
- PROM

339 Keş-yaddaş kompüterdə əsasən hansı yaddaşa yardımçıdır?

- monitora
- xarici yaddaşa
- daimi yaddaşa
- printerə
- əməli yaddaşa

340 Keş-yaddaşda əsasən nələr saxlanılır?

- operativ yaddaşın proqramlarının əsli
- operativ yaddaşın tez-tez istifadə olunan proqramlarının surətləri
- operativ yaddaşın istifadə etdiyi proqram
- heç bir proqramı saxlamır
- operativ yaddaşın daxilindəki prosessorların proqramları

341 ROM dedikdə nə başa düşülür?

- ortamüddətli yaddaş
- daimi yaddaş
- qısamüddətli yaddaş
- normal yaddaş
- qeyrinormal yaddaş

342 RAM dedikdə nə başa düşülür?

- ağılsız yaddaş
- əməli yaddaş
- əməlsiz yaddaş
- əməlli yaddaş
- ağıllı yaddaş

343 əməli yaddaşın funksiyası nədən ibarətdir?

- cari şəkilləri yadda saxlamaq
- cari cizgi filmini yadda saxlamaq
- cari musiqini yadda saxlamaq
- cari verilənləri yadda saxlamaq
- bütün verilənləri yadda saxlamaq

344 SLDRAM yaddaş növünün buraxma qabiliyyəti neçə Hbayt/saniyədir?

- 3,0
- 3,4
- 3,3

- 3,2
- 3,1

345 SDRAM yaddaş növü neçənci ildə istehsal olunmuşdur?

- 1989-cu ildə
- 1969-cu ildə
- 1999-cu ildə
- 1959-cu ildə
- 1979-cu ildə

346 Hansı tip yaddaş Samsung firması tərəfindən istehsal olunmuşdur?

- FRM DRAM
- DDR SDRAM
- SDRAM
- DDR SDRAM
- ECC

347 Hansı tip yaddaş Rambus Inc kompaniyası tərəfindən XXI əsrin yaddaşı kimi istehsal olunmuşdur?

- FRM DRAM
- SLDRAM
- EDO DRAM
- RDRAM
- SPD, ECC

348 ən çox yayılmış yaddaş növləri hansılardır?

- FRM DRAM, EDO DRAM, SDRAM, SPD, ECC, RDRAM, DDR SDRAM, SLDRAM
- FRM DDR, EDO DRAM, SDRAM, ECC RDRAM
- heç biri uyğun gəlmir
- EDO DRAM, EDO RDRAM, EDO DDR, EDO RDRAM
- EDO DRAM, RDAM, DDR SDRAM, SLDRAM

349 Kursordan sağda yerləşən simvolu hansı klaviş pozur?

- Home
- Delete.
- Backspace
- End
- Insert

350 Enter düyməsinin funksiyası nədən ibarətdir?

- faylları silmək
- daxil etmək
- ekranı söndürmək
- qovluqları açmaq
- faylları açmaq

351 Faylın adında ən çox neçə simvol ola bilər?

- 11
- 255
- 356
- 256
- 8

352 Aşağıdakı obyektlərdən hansı Windows-un obyektı deyil?

- program
- mous.
- Start düyməsi
- qovluq
- yarlıq

353 Faylın tam adı neçə hissədən ibarətdir?

- 1
- 2.
- 3
- 5
- 4

354 Bunlardan hansı Windows-un pəncərəsi deyil

- program pəncərəsi
- sistem pəncərəsi
- dialog pəncərəsi
- qovluqlar pəncərəsi
- sənədlər pəncərəsi

355 Fayl nədir

- kompüterin tətbiqi programı
- məlumatın saxlandığı yer və ya diskin adlandırılmış sahəsi
- daxili yaddaşda yerləşən verilənlər
- kompüterin sistem programı
- xarici yaddaşda yerləşən verilənlər

356 Hər hansı ada malik olan və ixtiyari məlumat saxlayan fiziki yaddaş sahəsi necə adlanır?

- vinçester
- fayl
- identifikator
- kataloq
- disket

357 İxtiyari əməliyyat sisteminin əsas komponentləri hansılardır?

- GÇBS, GÇBS-ni genişləndirən modul, əmrlər prosessoru.
- fayllar sistemi, xarici qurğular drayveri, əmrlər dilinin prosessoru
- ilkin yükləmə bloku, əmrlər prosessoru, GÇBS.
- interpretator, translyator, kompilyator
- fayllar sistemi, kəsilmələri, işləyən modul, əmrlər

358 Faylın hansı növləri yoxdur

- mətnlər
- program faylları
- tətbiqi fayllar
- sənədlər
- sistem fayllar

359 əməliyyat sistemlərinin təyinatı nədən ibarətdir

programların növbəli icrasını və vaxt bölgüsünü təmin etmək



- qurğuların işini idarə etmək və maşınla istifadəçi arasında əlaqəni təmin etmək kompüterin qurğularını sınaqdan çıxarmaq və tətbiqi proqramları icraya buraxmaq. axtarış vasitələrinin istifadəçiyə xidmətini təmin etmək. bir neçə istifadəçinin eyni vaxtda işini təmin etmək

### 360 əməliyyat sistemlərinin iş rejimləri hansılardır

real vaxt, ardıcıl müraciət, birbaşa müraciət

- paketlə iş, multiproqramlaşdırma, vaxt bölgüsü və real vaxt multiproqramlaşdırma, ardıcıl müraciət, birbaşa müraciət paketlə iş, birbaşa müraciət, paketlə multiproqramlaşdırma və vaxt bölgüsü. interpretasiya, translyasiya, kompilyasiya

### 361 əmrin icrasından imtina edən klaviş hansıdır

CapsLock

- Esc  
Shift  
Alt  
Ctrl

### 362 əsas menyudakı Proqramı bəndi nə üçündür?

- Proqramların siyahısını ekrana çıxarmaq üçün;  
Fayl və qovluqları axtarmaq üçün;  
Sistemin işini dayandırmaq üçün;  
Sistemi tənzimləmək üçün  
Son istifadə olunmuş sənədlərin siyahısını ekrana çıxarmaq üçün;

### 363 Fərdi kompüterdə RAM və ROM-dan başqa digər yaddaş növlərindən də istifadə olunur. Yaddaş növü necə adlanır?

qeyrireal vaxtı göstərən saat üçün yaddaş  
ümumiyyətlə belə yaddaş növü yoxdur  
günün batmasını göstərən saat üçün yaddaş  
günün çıxmasını göstərən saat üçün yaddaş

- real vaxtı göstərən saat üçün yaddaş

### 364 Kompüterdə daimi yaddaş nə məqsəd üçün istifadə edilir?

giriş/çıxış baza sistemini (BIOS) ləğv etmək üçün

- giriş/çıxış baza sisteminin (BIOS) proqram təminatını saxlamaq üçün  
giriş/çıxış baza sisteminin (BIOS) proqramına əlavələr etmək üçün  
giriş/çıxış baza sisteminin (BIOS) proqramını araşdırmaq üçün  
giriş/çıxış baza sistemini (BIOS) gücləndərmək üçün

### 365 Nə üçün kompüterdə yaddaş kimi keş-yaddaşdan istifadə olunmur?

kompüterin qiyməti nəzərəcarpacaq dərəcədə ucuzlaşır  
kompüterin çəkisi hiss olunacaq dərəcədə azalır

- kompüterin qiyməti (dəyəri) nəzərəcarğacaq dərəcədə bahalaşır  
kompüterin çəkisi hiss olunacaq dərəcədə artır  
kompüterin qiyməti dəyişmir

### 366 Keş-yaddaşın əsas funksiyası nədən ibarətdir?

keş-yaddaş sadəcə olaraq yaddaş növüdür

- ləng işləyən dinamik yaddaşın (daimi yaddaşın) işləmə sürətini prosessorun işləmə sürəti ilə uyğunlaşdırmaq  
ləng işləyən dinamik yaddaşın (daimi yaddaşın) işləmə sürətini prosessorun işləmə sürətindən artırmaq

sürətlə işləyən daimi yaddaşın sürətini daha da artırmaq  
ləng işləyən dinamik yaddaşın (daimi yaddaşın) işləmə sürətini prosessorun işləmə sürətindən aşağı salmaq

367 SLD RAM yaddaş növünü əsasən hansı aparıcı firmalar dəstəkləyir?

- ancaq IBM
- ancaq Hewlett-Packart
- heç biri dəstəkləmir
- ancaq Apple
- Apple, Hewlett-Packart və IBM

368 Yaddaş seçərkən əsasən nəyə diqqət yetirilməlidir

- İşçi cərəyana
- İşləmə sürətinə, işçi cərəyana
- İşləmə sürətinə, işçi gərginliyinə
- İşçi gərginliyinə, işçi müqavimətə
- İşçi müqavimətə

369 Yaddaşa yeni informasiya yazmaq üçün yaddaşda olan informasiya hansı formada silinməlidir?

- Ümumiyyətlə silinməməlidir
- Öndə olanlar və arxada olanlar
- Hissə-hissə
- Natamam
- Tam

370 Hansı yaddaş növündə məlumatın silinməsi üçün (UV) ultravoyole süasından istifadə olunur?

- FLAHS
- EEPROM
- EPROM
- PROM
- ROM

371 Sistem blokununun daxilindəki videokart hara birləşdirilir?

- ana lövhə ilə əlaqəsi yoxdur
- ana lövhənin ön tərəfinə
- ana lövhənin alt tərəfinə
- ana lövhənin yan tərəfinə
- ana lövhənin slotlarından birinə

372 Akustik sistemlərdə səs ucalığı nə ilə müəyyən olunur?

- dinamiklərdən istifadə edən müğənninin oxuduğu mahnı ilə
- dinamiklərə qoşulan aparatın növü ilə
- dinamikləri qoşmaq üçün istifadə olunan kabelin markası ilə
- dinamiklərə edilən səs təziqinin həcmi ilə
- dinamiklərə qoşulan musiqi alətlərinin cəmi ilə

373 Bəzi hallarda səs gücünü detsibellə deyil, digər parametrlə ölçürlər. Parametrlə hansıdır?

- səsin gücü tutum ilə ölçülür
- səsin gücü amper ilə ölçülür
- səsin gücü volt ilə ölçülür
- səsin gücü vatt ilə ölçülür
- səsin gücü om ilə ölçülür

374 Akustik sistemlərdə səs gücü hansı parametrlə ölçülür?

- Meqabellə
- betabellə
- detabellə
- detsibellə
- heqabellə

375 İstifadəçi akustik sistemdən bəhrələnir. Bu baxımdan 6 kanallı akustik sistemin iki görüntüsündən istifadə olunur. Bunlar hansılardır?

- heç birindən istifadə olunmur
- mürəkkəb və sadə görüntüdən
- analoji və sadə görüntüdən
- analoq və rəqəmsal görüntüdən
- rəqəmsal və fiziki görüntüdən

376 Kompüterə qoşulmaq üçün neçə tip WiFi qurğusundan istifadə edilir?

- 45
- 25
- 15
- 5
- 35

377 WiFi qurğusu standartının tam adı necə yazılır?

- III802III.11b
- IE802802.11b
- IEEEEE.11b
- IEEE802.11b
- IEIEIEIE.11b

378 WiFi qurğularında kompüter ilə videotexnika arasındakı əlaqə məsafəsi nə qədərdir?

- 1 000 000 metrə qədər
- 10 000 metrə qədər
- 1000 metrə qədər
- 100 metrə qədər
- 100 000 metrə qədər

379 WiFi qurğusu hansı tezlik diapazonunda işləyir?

- 24 000 Hhersdə
- 240 Hhersdə
- 24 Hhersdə
- 2,4 Hhersdə
- 2400 Hhersdə

380 Bluetooth qurğularında verilənlərin ötürülmə sürəti nə qədərdir?

- 30 000 Mbit/saniyəyə qədər
- 300 Mbit/saniyəyə qədər
- 30 Mbit/saniyəyə qədər
- 3 Mbit/saniyəyə qədər
- 3000 Mbit/saniyəyə qədər

381 Bluetooth qurğularında əlaqə məsafəsi nə qədərdir?

- 100 000 metrə qədər
- 1000 metrə qədər
- 100 metrə qədər
- 10 metrə qədər
- 10 000 metrə qədər

382 Bluetooth texnologiya kompüter, printer, skaner və s. qurğuları arasındakı yaradılan əlaqədir. Bu qurğular hansı tezlikdə işləyir?

- 24 000 Hhersdə
- 240 Hhersdə
- 24 Hhersdə
- 2,4 Hhersdə
- 2400 Hhersdə

383 USB (Universal Serial Bus) portu necə portdur?

- universal düzxətli
- universal dairəvi
- universal paralel
- universal ardıcıl
- universal ziq-zaq

384 İlk infraqırmızı portdan istifadə standartı nə vaxt yaradılmışdır?

- 1998-ci ildə
- 1996-cı ildə
- 1995-ci ildə
- 1994-cü ildə
- 1997-ci ildə

385 İnfraqırmızı dalğada işləyən naqilsiz interfeys nə məqsəd üçün istifadə edilə bilər?

- iki kompüter, həmçinin rəqəmsal kameraları qoşmaqdan ötrü
- iki kompüter, həmçinin fotoaparaları qoşmaqdan ötrü
- ümumiyyətlə heç bir aləti qoşmaq üçün istifadəyə yararlı deyil
- iki kompüter, həmçinin xarici qurğuları qoşmaqdan ötrü
- iki kompüter, həmçinin musiqi alətlərini kompüterə qoşmaqdan ötrü

386 Oyun portunun əsas elementi nədir?

- 44 kanallı analoq-rəqəm üfürücüsü
- 4 kanallı analoq-rəqəm çeviricisi
- 24 kanallı analoq-rəqəm planşeti
- 14 kanallı analoq-rəqəm portu
- 34 kanallı analoq-rəqəm püsgürücüsü

387 Oyun portuna hansı qurğuları qoşmaq olar?

- heç birini qoşmaq mümkün deyil
- oyun manipulyatorlarını, coystikləri, MIDI interfeysli elektromusiqi alətlərini
- oyun kartlarını, Mouse, sintezatorları
- gücləndiriciləri, alçaldıcıları, MIDI interfeysli kino göstəranləri
- siçanları, maqnitafonları, videomaqnitafonları

388 Oyun kartı adətən harada yerləşir?

- telefon kartında
- güc kartında

- səs kartında
- işıq kartında
- kontur kartında

389 ən sadə halda informasiyanın ardıcıl port vasitəsilə verilməsi üçün neçə xəttən istifadə olunur?

- yeddi
- üç
- dörd
- beş
- altı

390 Ardıcıl COM portlarına qoşulmaq üçün neçə kontaktlı yuvalardan istifadə əlverişlidir?

- 39 və ya 255
- 9 və ya 25
- 19 və ya 125
- 29 və ya 155
- 49 və ya 555

391 Müasirləşdirilmiş EPP (Enhanced Parallel Port) portlarında verilənlərin mübadilə sürəti nə qədərdir?

- 2 Mb/saniyə
- 3 Mb/saniyə
- 4 Mb/saniyə
- 5 Mb/saniyə
- 6 Mb/saniyə

392 LPT portlarında verilənlərin ötürülmə sürəti nə qədərdir?

- 50-dən 200 Kbit/saniyə
- 50-dən 70 Kbit/saniyə
- 50-dən 60 Kbit/saniyə
- 50-dən 150 Kbit/saniyə
- 50-dən 100 Kbit/saniyə

393 LPT (Line Prin Ter) portlarında verilənlərin ötürülmə sürəti necədir?

- ümumiyyətlə ötürmə sürəti yoxdur
- ortadır
- çoxdur
- azdır
- qənaətbəxşdir

394 Parallel portlar adətən hansı qurğunun kompüterə qoşulması üçün istifadə edilir ?

- planşetlərin
- kopiya çəkən qurğuların
- skanerlərin
- printerlərin
- plotterlərin

395 İstifadə olunan parallel portları adətən necə adlandırılır?

- PLP portları
- LTP portları
- LTT portları
- LPT portları
- PTP portları

396 Hal-hazırda fərdi kompüterlərdə əsasən hansı portdan daha çox istifadə edilir?

- iti uclu
- dairəvi
- parallel
- ardıcıl
- yumru

397 ənənəvi giriş/çıxış portlarına hansı portlar daxildir?

- heç biri
- ardıcıl, üst-üstə, qarışıq port
- ardıcıl, yan-yana, oyuncaq portu
- ardıcıl, paralel, oyun portu
- ardısıl, dairəvi, ön port

398 Kompüterlərdə istifadə olunan standart giriş/çıxış portları nəyi təzahür edir?

- heç birini
- standart konstruktorları
- standart kontrloyorları
- standart kontrollerləri
- standart komandaları

399 Xarici qurğuları kompüterə qoşmaqdan ötrü nədən istifadə edilir?

- heç birindən istifadə edilmir
- standart giriş/çıxış limanlarından
- standart giriş/çıxış vağzallarından
- standart giriş/çıxış portlarından
- standart giriş/çıxış aeroportlarından

400 Keçən əsrin qırxıncı illərində yaradılan hesablama maşınlarında əsasən hansı elementlərdən istifadə olunmuşdu.

- hesablama maşınları o dövrdə yaradılmamışdı
- kondensatorlardan və kondisionerlərdən
- lampalardan və qızdırıcılardan
- lampalardan və fanarlardan
- lampalardan və kondensatorlardan

401 Qida blokunun daxilində yerləşən sərinkeşin vəzifəsi nədən ibarətdir?

- monitoru sərinlətmək üçün
- kompüterin daxilindəki qurğuları sərinlətmək üçün
- iş zamanı otağı sərinlətmək üçün
- istifadəçini iş zamanı sərinlətmək üçün
- kompüterin xaricindəki qurğuları sərinlətmək üçün

402 Qida blokundan nə məqsəd üçün istifadə olunur?

- kompüterə sabit informasiya vermək üçün
- kompüterə müxtəlif səslemlərlə təmin etmək üçün
- kompüterə müxtəlif xarakterli rənglərlə təmin etmək üçün
- kompüterə informasiya ilə qidalandırmaq üçün
- kompüterə sabit gərginlik vermək üçün

403 Oyun portu kompüterin daxilinə quraşdırılmış hansı qurğuda yerləşir?

- səs kartında  
gücləndirici kartda  
səsləndirici kartda  
səs-küy kartında  
alcaldıcı kartda

404 Kompüter texnologiyasında COM1, COM2 və s. dedikdə hansı qurğu nəzərdə tutulur?

- korpus  
ardıcıl port  
komanda verən qurğu  
komandirin istifadə etdiyi qurğu  
körpü

405 Hansı qurğular ardıcıl port vasitəsilə kompüterə qoşulur?

- bu qurğuların heç biri port vasitəsilə qoşulmur  
Mouse, transformator, interpretator və s.  
Mouse, plotter, xarici modem və s.  
dublikator, operator, strimmer və s.  
kompilyator, plotter, orta modem və s.

406 Parallel portlar informasiyanı hansı sürətlə ötürmək qabiliyyətinə malikdir?

- həddindən artıq böyük sürətlə  
tam sürətlə  
az sürətlə  
orta sürətlə  
böyük sürətlə

407 Parallel portlar informasiyanı hansı sürətlə ötürə bilmir?

- portlarda ancaq avtomobillər daşına bilər  
portda ancaq yük daşımaq mümkündür  
parallel portlar informasiya ötürmək üçün istifadə oluna bilməz  
aşağı sürətdən başqa digər sürətlər ilə  
portda əsasən insanlar daşınır

408 Parallel portlarda porta qoşulmaq üçün neçə kontakta malik yuvalardan istifadə edilir?

- 25 kontaktlı  
5 kontaktlı  
10 kontaktlı  
1 kontaktlı  
15 kontaktlı

409 Kompüterlərdə ənənəvi olaraq hansı portlardan istifadə edilir?

- ziq-zaq və ardıcıl  
ardıcıl, paralel və oyun  
alt-alt düzülmüş, oyun  
yan-yana düzülmüş, ust-ustə qoyulmuş  
parallel və dairəvi

410 Xarici qurğuları kompüterə qoşmaqdan ötrü nədən istifadə olunur?

- qoşuculardan  
xüsusi hazırlanmış kabellərdən  
məfillərdən

- giriş/çıkış portlarından yuvalardan

411 Səs kartlarında nəyi KODEK adlandırırlar?

- heç birini
- rəqəm-analoq və analoq-rəqəm çeviricilərini  
analoq-rəqəm və qeyri çeviriciləri  
rəqəm-analoq və rəqəmsal çeviriciləri  
rəqəmsal çeviriciləri

412 .Səs kartlarında KODEK ifadəsi nə mənə daşıyır?

- KODburaxma, DEKodsaxlama  
KODvermə, DEKodburaxma
- KODlaşdırma, DEKodlaşdırma  
KODalma, DEKodvermə  
KODYaratma, DEKodyaratma

413 Səs siqnallarına nələr daxildir?

- rəqs, kontata, muğam  
danışiq, oyun havası, qışqırıq  
qışqırıq, müsiqi, səs-küy
- danışiq, musiqi, səs-küy effekti  
asta danışiq, rəqs, muğam

414 Müasir videokartlarda videoyaddaşın və videoprosessorun tezliyi nə qədərdir?

- 400÷800 Mhers  
400÷500 Mhers  
400÷900 Mhers
- 400÷700 Mhers  
400÷600 Mhers

415 Müasir dövrdə istehsal olunan daxili şinin mərtəbəliyi (dərəcəliyi) nə qədərdir?

- 128 və ya 528 bit
- 128 və 256 bit  
128 və ya 258 bit  
128 və ya 228 bit  
128 və ya 156 bit

416 Videoyaddaş ilə videoprosesor arasındakı əlaqə nəyin köməyi ilə yerinə yetirilir?

- öndəki şin ilə
- daxili şin ilə  
orta şin ilə  
xarici şin ilə  
kənar şin ilə

417 Videokartın əsas komponenti hansı qurğudur?

- videomontiyor  
videorejisor  
videokompressor
- videoprosessor  
videoperator



418 Müasir dövrdə istehsal olunan videokartların tutumları nə qədərdir?

- 128, 129, 130 Mbayt
- 128, 208, 508 Mbayt
- 128, 238, 548 Mbayt
- 128, 228, 528 M bayt
- 128, 256, 512 Mbayt

419 Videokartın əsas parametri hansıdır?

- onun uzunluğu
- onun yaddaşı
- onun qalınlığı
- onun üzərindəki elementlərin sayı
- onun eni

420 . amerika alımı H.Aygenin 1944-cü ildə rəhbərliyi ilə hazırlanan hesablama maşınının adı nə idi?

- MAKARON
- MAKAR
- MAKA
- MARK
- MAKARA

421 İlk dəfə əhalinin siyahıya alınmasında hansı alimin hesablama maşınından istifadə edilmişdir?

- 1988-ci ildə Çində Maonun düzəltdiyi hesablama maşınında
- 1988-ci ildə Rusiyada R.Leybnisin düzəltdiyi hesablama maşınından
- 1988-ci ildə Fransada B.Paskalın düzəltdiyi hesablama maşınından
- 1988-ci ildə İngiltərədə V.Odnerin düzəltdiyi hesablama maşınından
- 1988-ci ildə Amerikada H.Xolleritin düzəltdiyi analitik hesablama maşınından

422 Nə üçün informasiyanın ölçü vahidləri 1024-ə vurulur?

- çünki ikilik say sistemində kilobayt onluq say sistemində 21 üstü0-a bərabərdir
- çünki ikilik say sistemində kilobayt onluq say sistemində 2 üstü 10-a bərabərdir
- çünki ikilik say sistemində kilobayt onluq say sistemində 12 üstü10-a bərabərdir
- çünki ikilik say sistemində kilobayt onluq say sistemində 21 üstü 10-a bərabərdir
- çünki ikilik say sistemində kilobayt onluq say sistemində 21 üstü 00-a bərabərdir

423 İlk dəfə hesablama texnikasında perfokartdan hansı alimin təşəbbüsü ilə istifadə olunub?

- H.Xollerit
- B.Paskal
- V.Şikkard
- Heç biri tərəfindən istifadə olunmayıb
- V.Odner

424 Universal hesablama maşınının ideyası hansı alim tərəfindən verilmişdir?

- Lionardo do Vinçi tərəfindən
- V.Odner tərəfindən
- B.Paskal tərəfindən
- V.Şikkard tərəfindən
- Ç.Bebbec tərəfindən

425 Dörd hesab, həmçinin qüvvətə yüksəltmə və kvadrat kökalma əməllərini yerinə yetirən hesablayıcı mexanizm nə vaxt və kim tərəfindən yaradılıb?

1694-cü ildə Lionardo do Vinçi tərəfindən

- 1694-cü ildə V. Leybnis tərəfindən
- 1694-cü ildə B.Paskal tərəfindən
- 1694-cü ildə V.Şikkard tərəfindən
- 1694-cü ildə V.Odner tərəfindən

426 Dörd riyazi əməliyyatı yerinə yetirən mexaniki hesablama maşını kim tərəfindən yaradılıb?

- V. Odner
- B. Paskal
- Lionardo do Vinçi
- V.Şikkard
- V.Leybnis

427 İlk sadə mexaniki hesablama maşını kim tərəfindən yaradılıb?

- V.Qoft
- Lionardo do Vinçi
- V.Leybnis
- V.Şikkard
- V. Odner

428 İlk sadə mexaniki hesablama maşını nə vaxt yaradılıb?

- 1624 cü ildə
- 1622 ci ildə
- 1621 ci ildə
- 1620 ci ildə
- 1623 cü ildə

429 İlk mini-kompüter neçənci ildə istehsal olunub?

- 1985-ci ildə
- 1965-ci ildə
- 1955-ci ildə
- 1945-c- ildə
- 1975-ci ildə

430 Maqnit lentlərində informasiyanın yazılması və əks etdirilməsi prosesinin fiziki əsasları hansı alimlərin əsərlərində öz əksini tapmışdır?

- Eynşteyn və Lütfizadənin əsərlərində
- Nyüton və Amperin əsərlərində
- Faradey və Maksvelin əsərlərində
- Mendeleyev və Lomonosovun əsərlərində
- Edison və Popovun əsərlərində

431 Port dedikdə nə başa düşülür?

- kompüterin daxilində iki yuvanı birləşdirən şin
- komputerin daxilindəki mikroprosessorlar
- kompüterin daxilindəki qida bloku
- kompüterin daxilindəki keş-yaddaş
- kompüterin daxilindəki yuvalar

432 Şin dedikdə nə başa düşülür?

- kompüterin daxilindəki keş-yaddaş
- kompüterin daxilindəki yaddaş qurğusu

kompyuterin daxilindəki mikroprosessorlar toplumu

- kompyuterin daxilində yerləşən qurğular arasında informasiya mübadiləsini həyata keçirən naqillər toplumu kompyuterin daxilindəki qida bloku

433 İstifadə olunan Gray super elektron hesablayıcı maşınının əməliyyatları yerinə yetirmə tezliyi nə qədərdir?

- 10 milyard əməliyyat/saniyədən çox
- 100 milyon əməliyyat/saniyə
- 100 milyon əməliyyat/saniyə
- 1 milyon əməliyyat/saniyə
- 5 milyard əməliyyat/saniyə

434 .Elektorn hesablama maşınlarının klassik strukturuna nələr daxil deyil?

idarəetmə qurğuları  
əməli yaddaş qurğusu  
daxil və xaric etmə qurğuları  
xarici yaddaş qurğuları

- saat mexanizmi

435 Hesablama texnikasında yaradılmış elektron rəqəm hesablayıcı maşınlarını əsasən neçə nəslə bölürlər?

- 5
- 3
- 2
- 1
- 4

436 İnteqral sxemlərdə yığılmış ilk kompyuteri hansı firma istehsal edib?

heç biri düz deyil  
Digital Equipment firması  
Macintosh firması  
Microsoft firması

- Burroughs firması

437 İnteqral sxemlərdə yığılmış ilk kompyuter neçənci ildə istehsal olunub?

- 1968-ci ildə
- 1948-ci ildə
- 1988-ci ildə
- 1978-ci ildə
- 1958-ci ildə

438 Hesablama texnikasında kompyuterlər necə qurğu adlanır?

heç biri düz deyil  
məntiqi  
riyazi  
sürətlə işləyən

- riyazi-məntiqi

439 İlk istehsal olunan mini-kompyuterin ölçüsü nə qədər idi?

televizor ölçüsündə  
şifoner ölçüsündə  
piano ölçüsündə

- soyuducu ölçüsündə

yazı masası ölçüsündə

440 İlk mini-kompüterü hansı firma istehsal edib?

heç biri düz deyil

Rado firması

Macintosh firması

Microsft firması

- Digital Equtpment firması

441 Hesablama texnikasında 1 Kbayt nəyə bərabərdir?

- 1024 bitə

1020 bitə

1200 bitə

1002 bitə

2124 bitə

442 IBM sözü azərbaycanca necə səslənir?

Beynəlxalq ticarət nümayəndəliyi

Beynəlxalq ticarət avadanlıqları

- Beynəlxalq ticarət maşınları

Beynəlxalq ticarət mərkəzi

Beynəlxalq ticarət əlaqələri

443 Tranzistorların kəşfi ilə hesablama maşınlarında nə dəyişiklik baş verdi?

hündürlüyü artdı

səsi artdı

rəngi dəyişdi

- çəkisi azaldı

qalınlığı azaldı

444 Keçən əsrin qırxıncı illərində yaradılan hesablama maşınlarında əsasən hansı elementlərdən istifadə olunmuşdu

ümumiyyətlə o dövrdə hesablama maşınları yaradılmamışdı

kondensatorlardan və kondisionerlərdən

lampalardan və qızdırıcılardan

lampalardan və fanarlardan

- lampalardan və kondensatorlardan

445 Monitorlarda hər bir piksel hansı rənglərlə əks olunur?

qırmızı, yaşıl, qəhvəyi

qırmızı, mavi, qara

qırmızı, sarı, narıncı

- qırmızı, göy, yaşıl

qırmızı, qara, narıncı

446 Monitorlarda hər bir pikseli əks etmək üçün neçə rəngdən istifadə olunur?

2

6

4

5

- 3

447 .Monitorlarda kadr tezliyi hansı qiymətdən aşağı olmamalıdır?

- 70 hersdən
- 50 hersdən
- 25 hersdən
- 10 hersdən
- 60 hersdən

448 .Maqnitoptik texnologiya 1970-ci ildə hansı firma tərəfindən hazırlanmışdır?

- Sony firması tərəfindən
- Macintosh firması tərəfindən
- Microsoft firması tərəfindən
- IBM firması tərəfindən
- Rado firması tərəfindən

449 . ENİQMA adlanan hesablama maşınının adının tərcüməsi nə deməkdir?

- hekayə
- tapmaca
- söhbət
- nağıl
- hesablama

450 1936-çı ildə hansı alim proqramla idarə edilən, müxtəlif sahələrə yararlı olan hesablama maşınının yaradılmasının mümkünlüyünü sübut edir?

- heç biri
- Alen Dolen
- Alan Tyuring
- Alan Dalen
- Alen Super

451 Fəndə istifadə olunan İnformatika sözü hansı kəlmələrin birləşməsindən yaranmışdır?

- İnfor və atom sözlərinin birləşməsindən
- İnformbüro və avtovaqzal sözlərinin birləşməsindən
- İnformasiya və avtomobil sözlərinin birləşməsindən
- İnformasiya və avtomatika sözlərinin birləşməsindən
- İnformator və avtoritet sözlərinin birləşməsindən

452 1995-ci ildə istehsal olunan Windows 95 əməliyyat sisteminin ilkin adı nə idi?

- Nivada
- Çikado
- Çikako
- Meksika
- Texas

453 BASİC alqoritmik dili neçənci ildə yaradılmışdır?

- 1980-cı ildə
- 1970-ci ildə
- 1965-ci ildə
- 1960-cı ildə
- 1975-ci ildə

454 Microsoft şirkəti Windows 1.0 əməliyyat sistemini neçənci ildə hazırlamışdır?

- 1995-ci ildə
- 1985-ci ildə
- 1980-cı ildə
- 1975-ci ildə
- 1990-cı ildə

455 .IBM firması ilk istehsal etdiyi fərdi kompüteri necə adlandırmışdır?

- IBM HC
- IBM PH
- IBM PM
- IBM HM
- IBM PC

456 IBM firması ilk fərdi kompüterini neçənci ildə yaratmışdır?

- 2001-ci ildə
- 1981-ci ildə
- 1971-ci ildə
- 1961-ci ildə
- 1991-ci ildə

457 İlk yaradılan fərdi kompüterin adı nə idi?

- heç biri deyil
- heyva
- armud
- alma
- nar

458 BASIC alqoritmik dilini hansı alimlər yaratmışdır?

- B.Paskal və Bill Qeyts
- B.Paskal və İ.Lebedev
- B. Paskal və Ç.Bebbec
- Pol Allen və Bill Qeyts
- İ.Lebedev və Pol Allen

459 Hansı qurğu kompüteri gərginlik sıçrayışlarından müdafiə edir?

- [PPS ilə]
- UPP ilə
- USP ilə]
- UPS ilə]
- [USD ilə

460 İşçi stansiya dedikdə nə başa düşülür?

- tərkibinə kifayət qədər gücsüz və ucuz mikroEHM daxil olan qurğu
- tərkibinə kifayət qədər güclü və qiymətə yüksək olan mikroEHM daxil olan qurğu
- tərkibində ümumiyyətlə kompüter olmayan qurğu
- tərkibinə adi kompüter daxil olan qurğu
- tərkibinə orta qiymətə malik miniEHM daxil olan qurğu

461 Gərginlik dəyişməsinin qarşısını hansı qurğunun köməyi ilə almaq mümkündür?

- USD ilə
- UPS -ilə
- PUS -ilə

UPP ilə  
PPS ilə

462 Son zamanlar ən çox istifadə edilən USP –lər hansılardır?

- ADSL, Pioner, Layton
- ADA, IBM, London
- APS, Powercom, Ippon
- ADS, Poverqon, Lipton
- SPA, Pioner, Ipper

463 Indiki zamanda istifadə edilən klaviaturalarda hansı texnologiyaya üstünlük verilir?

- tranzistor tipli texnologiyaya
- titrəmə tipli texnologiyaya
- ötürmə tipli texnologiyaya
- qapama tipli texnologiyaya
- membran tipli texnologiyaya

464 Optik Mouise-un üstünlüyü nədən ibarətdir?

- onda hərəkət edən karton diyircək yoxdur
- onda hərəkət edən kağız diyircək yoxdur
- onda hərəkət edən rezin diyircək yoxdur
- onda hərəkət edən taxta diyircək yoxdur
- onda hərəkət edən şüşə diyircək yoxdur

465 Manipulyatorun hərəkətinin idarə olunması üçün hansı əməliyyat sistemindən istifadə edilir.

- heç birindən
- NZS əməliyyat sistemindən
- NBZ əməliyyat sistemindən
- NLS əməliyyat sistemindən
- NBNZ əməliyyat sistemindən

466 Kursorun ekranda hərəkəti nəyə görə həyata keçirilir?

- yazılmış proqrama uyğun olaraq
- yazılmış əmrlər ardıcılığına uyğun olaraq
- yazılmış rəqəmlər ardıcılığına uyğun olaraq
- yazılmış alqoritmə uyğun olaraq
- yazılmış sözlər ardıcılığına uyğun olaraq

467 Bizim ölkəmizdə əsasən hansı firmanın UPS –lərindən istifadə olunur?

- SPA, Pioner, Ipper
- ADSL, Pioner, Layton
- ADS, Poverqon, Lipton
- ADA, IBM, London
- APS, Powercom, Ippon

468 Kompüterü gərginlik sıçrayışlarından hansı qurğunun köməyi ilə müdafiə etmək olar?

- USD ilə
- PPS ilə
- USP ilə
- UPP ilə
- UPS ilə

469 Sistem bələkunun hansı görüntüsündən istifadə olunur?

- nazikliyi və hündürlüyü görüntüsündən
- eninə və uzununa görüntüsündən
- üfqi və şaquli görüntüsündən
- eninə və qalınlığı görüntüsündən
- uzununa və nazikliyi görüntüsündən

470 Coystiklərdə siqnal hansı formada çevrilməyə məruz qalır?

- ümumiyyətlə çevirmə baş vermir
- rəqəm siqnal analoq siqnalına çevrilir
- analoq siqnal rəqəm siqnalına çevrilir
- analoq siqnal analoq siqnalına çevrilir
- rəqəm siqnal rəqəm siqnalına çevrilir

471 Kompüter bazarları üçün Mouse qurğusunu hansı aparıcı firmalar istehsal edirlər?

- Microsoft, Mitsumi, Logotesh, Rado
- Microsoft, Mitsumi, A4Tech, Logitech, KEY Systems
- Microsoft, Macintosh, A55, Loqotep
- Macintosh, Rado, Sony, IBM
- IBM, Sony, KEY Systems

472 Mouse qurğusu iş prinsipinə görə necə bölünür?

- optik-mexaniki və optik
- avtomatik və yarımmexaniki
- yarımmexaniki
- yarımavtomat
- optik-avtomat

473 BIOS-da olan proqram təminatına daha hansı proqram daxildir?

- test aparmaq üçün istifadə olunan POINT proqramı
- test aparmaq üçün istifadə olunan POST proqramı
- test aparmaq üçün istifadə olunan POÇT proqramı
- test aparmaq üçün istifadə olunan PAST proqramı
- test aparmaq üçün istifadə olunan PORT proqramı

474 Real vaxtı göstərən saat üçün yaddaşın daxilindəki informasiyanı hansı proqramın köməyi ilə dəyişmək mümkündür?

- STARTAC proqramı
- SETAP proqramı
- SESTAR proqramı
- STARTAS proqramı
- SETUP proqramı

475 Real vaxtı göstərən saat üçün yaddaşa görə xarakterik xüsusiyyət nədən ibarətdir?

- onun daxilində olan informasiya daima azaldılmalıdır
- onun daxilində olan informasiya daima artırılmalıdır
- ümumiyyətlə onun daxilində informasiya olmur
- onun daxilində olan informasiya silinməlidir
- onun daxilində olan informasiya silinməməlidir

476 Kompüter şəbəkədən ayrıldıqda əməli yaddaşda nə baş verir?



- onda olan informasiya formasını dəyişir
- onda olan informasiya analoq siqnalına çevrilir
- onda olan informasiya öz yerində qalır
- onda olan informasiya silinir
- onda olan informasiyanın üstünə yenisi yazılır

477 IBM firmasının istehsal etdiyi ilk sərt disklər necə adlanırdı?

- muşket
- karabin
- makarov
- kalaşnikov
- vinçester

478 İlk vinçesterlərin nişanlaması (markirovka) necə yerinə yetirilirdi?

- 30/30
- 30/40
- 30/70
- 30/60
- 30/50

479 İlk seriya şəkilində istehsal olunan vinçesterlərin (HHD) tutumu nə qədər idi?

- 5 Mbayt
- 9 Mbayt
- 8 Mbayt
- 7 Mbayt
- 6 Mbayt

480 İlk HHD (vinçester) neçənci ildə istehsal olunmuşdur?

- 1959-cu ildə
- 1999-cu ildə
- 1989-cu ildə
- 1979-cu ildə
- 1969-cu ildə

481 İlk HDD –ni hansı firma istehsal etmişdir?

- IBM firması
- Nexus firması
- Microsoft firması
- Seagate firması
- Rado forması

482 İlk HDD-lər hansı sürətlə fırlanırdı?

- 2800 dövr/dəqiqə
- 3000 dövr/dəqiqə
- 3600 dövr/dəqiqə
- 3400 dövr/dəqiqə
- 3200 dövr/dəqiqə

483 Müasir HDD-lər hansı sürətlə fırlanır?

- 7200 dövr/dəqiqə
- 7800 dövr/dəqiqə
- 8000 dövr/dəqiqə

7600 dövr/dəqiqə

7400 dövr/dəqiqə

484 Müasir sərt disklərin xüsusi əməli yaddaşı necə adlanır?

köməkçi yaddaş

xarici yaddaş

operativ yaddaş

xüsusi yaddaş

- keş yaddaş

485 Sərt disk istehsalçıları informasiyanı müvəqqəti yadda saxlayan yaddaşı adətən necə adlandırırlar?

pamper yaddaşı

- bufer yaddaşı

ötürən yaddaş

qəbul edən yaddaş

qabaqlayıcı yaddaş

486 Müasir vinçesterlər neçə tipölçüdə (form-faktor) istehsal olunur?

üç tipölçüdə

- dörd tipölçüdə

beş tipölçüdə

iki tipölçüdə

bir tipölçüdə

487 İlk olaraq kompüterdə sərt disklər neçənci illərdə istifadə olunmağa başlandı?

1960-cı illərdə

1945-ci illərdə

1990-cı illərdə

1970-ci illərdə

- 1950-ci illərdə

488 Müasir vinçester disklər qalınlığına görə neçə tipölçüdə istehsal olunur?

dörd ölçüdə

altı ölçüdə

yeddi ölçüdə

beş ölçüdə

- üç ölçüdə

489 Müasir vinçester diskin diametri maksimum neçə düymə bərabərdir?

5,35 düymə

- 5,25 düymə

5,65 düymə

5,45 düymə

5,55 düymə

490 İlk floppy-disklərin diametri nə qədər idi?

3,5 sm

3,5 metr

3,5 dm

- 3,5 düym

3,5 fut

491 İlk floppi-disklərin tutumu nə qədər idi?

- 1,44 Kbayt
- 1,44 Tbayt
- 1,,44 bayt
- 1,4 Kbayt
- 1,44 Mbayt

492 Fərdi kompüterlərdə istifadə olunan ilk yığıcılar necə adlanırdı?

- fləş-disk
- qeyri-elastik disk
- normal disk
- floppi-disk
- elastik disk

493 Müasir vinçester disklərin qalınlığı maksimum neçə düymə bərabərdir?

- 3,45 düymə
- 3,35 düymə
- 3,25 düymə
- 3,15 düymə
- 3,55 düymə

494 Müasir daşınabilən vinçester disklərin çatışmazlığı nədən ibarətdir?

- informasiya daşıyıcısına əl ilə toxunanda tez xarab olması
- informasiya daşıyıcısının daima çirklə olması
- informasiya daşıyıcısının daima təmiz olması
- informasiya daşıyıcısının tez-tez qırılması
- informasiya daşıyıcısının kompüterdən kənara çıxarıla bilinməməsi

495 İlk informasiyanın yazılmasının optik texnologiyası nə vaxt yaranmışdır?

- 1961-ci ildə
- 1991-ci ildə
- 1981-ci ildə
- 1951-ci ildə
- 1971-ci ildə

496 İlk informasiyanın yazılmasının optik texnologiyası harada yaradılmışdır?

- ABŞ-ın Masaçuset universitetində
- ABŞ-ın Stendford universitetində
- Tbilisinin universitetlərindən birində
- Bakının universitetlərindən birində
- İngiltərənin Bohenqem universitetində

497 İlk lazer disklər neçənci ildə istehsal olunmuşdur?

- 1950-ci ildə
- 1960-cı ildə
- 1970-ci ildə
- 1980-cı ildə
- 1990-cı ildə

498 İlk lazer diskini hansı kompaniyalar istehsal etmişdir?

Misrosoft və Sony

Macintosh və Philips  
ancaq Microsoft  
Apply və Macintosh

- Philips və Sony

499 İlk istehsal olunan lazer disklərinə informasiyanı neçə dəfə yazmaq mümkün idi?

beş dəfə  
iki dəfə  
üç dəfə  
dörd dəfə

- bir dəfə

500 Kompüterlərdə istifadə olunan yığıcının variantları necə adlanır?

sadəcə variant adlanır

- daxili və xarici  
daxili və orta  
orta və xarici  
daxili, orta və xarici

501 Kompüterlərdə istifadə edilən yığıcının neçə variantından istifadə edilir?

4  
6  
2  
3  
5

- 2

502 IBM PC kompüterlərində proqramların və verilənlərin saxlanması üçün nədən istifadə edirlər?

- yığıcılardan  
cəmləyicidən  
klaviaturadan  
printerdən  
üzünüçıxaran qurğudan

503 .Səkkiz aparıcı firma ilə razılığa gələn Sony firması ilk dəfə CD-DVD (Digital Versatile Disk) disklərini neçənci ildə istehsal etməyə başladı?

- 1995-ci ildə  
1955-ci ildə  
1965-ci ildə  
1975-ci ildə  
1985-ci ildə

504 İlk CD-ROM -ları hansı firmalar istehsal etmişdir?

heç bir firma istehsal ilə məşğul olmayıb  
Philips və Microsoft firmaları  
Sony və Microsoft firmaları

- Sony və Philips firmaları  
Macintosh və Sony firmaları

505 İlk CD-ROM neçənci ildə istehsal olunub?

1960-cı ildə  
1990-cı ildə

- 1980-cı ildə

1970-ci ildə  
1950-ci ildə

506 Sərt disklər əsasən hansı ölçüdə daha çox istehsal olunurlar?

- 5,21, 3,5; 2,0
- 5,25; 3,5; 2,5
- 4,25; 2,35, 2,5
- 5,225; 3,05; 2,1
- 5,95, 2,001, 2,45

507 Disklərin məhsuldarlığını hansı xüsusiyyətlər müəyyən edir?

- müraciət sürəti və məlumatların pozulma sürəti
- müraciət sürətinin azlığı
- məlumatların mübadilə sürəti və onlara müraciət sürəti
- məlumatların pozulma sürəti
- müraciət sürətinin olmaması

508 İlk olaraq hazırlanmış disklər nə qədər informasiya yadda saxlaya bilirdi?

- iki yüz Mbayt
- yüz Mbayt
- on Mbayt
- bir neçə Mbayt
- yüz əlli Mbayt

509 İlk olaraq istifadə olunan diskin ölçüsü nə qədər idi?

- 100 sm
- 20 sm
- 10 sm
- 10 mm
- 50 sm

510 İlk sərt disk yığıcısı (Hard Disk Drive) necənci ildə yaradılmışdır?

- 1983-cü ildə
- 1963-cü ildə
- 1953-cü ildə
- 1943-cü ildə
- 1973-cü ildə

511 Hal-hazırda ən çox istifadə olunan disklərin diametri hansı ölçüyə malikdir?

- 7,5" (düymə)
- 5,5" (düymə)
- 4,5" (düymə)
- 3,5" (düymə)
- 6,5" (düymə)

512 .Hansı firma disket (və ya əMD - əyikgən Maqnit Diski) istehsalına öncə başlamışdır?

- heç biri disket istehsalı ilə məşğul olmayıb
- IBM firması
- Macintosh firması
- Microsoft firması
- Rado firması

513 .İlk əyilgən maqnit diskinin diametri nə qədər olmuşdur?

- 10" (düym)
- 6" (düym)
- 4" (düym)
- 2" (düym)
- 8" (düym)

514 .İlk əyilgən maqnit diski hansı firmanın laboratoriyasında hazırlanmışdır?

- heç birində hazırlanmayıb
- Macintosh firmasının
- Rado firmasının
- Microsoft firmasının
- IBM firmasının

515 İlk əyilgən maqnit diski nə vaxt hazırlanmışdır?

- 1991-ci ildə
- 1971-ci ildə
- 1961-ci ildə
- 1951-ci ildə
- 1981-ci ildə

516 CD-lər neçə təbəqədən ibarətdir?

- 4
- 2
- 5
- 1
- 3

517 Disklərdə hansı fayl sistemindən istifadə olunur?

- LAT
- DAT
- TAT
- FAT
- QAT

518 Disklərdə bad sector necə başa düşülür?

- diskin sınması
- disk üzərindəki qatın aradan götürülməsi
- diskin parçalanması
- diskin əyilməsi
- disk sathinin korlanması

519 ən çox istifadə olunan maqnit yığıcılar hansılardır?

- ümumiyyətlə maqnit yığıcılarında istifadə olunmur
- CD-ROM; CD-WWW; CD-PR
- CD-RRR; CD-WOPR; CD-R; MOM
- CD-ROM; CD-WORM; CD-R; MO
- CD-MOR; CD-WPR; CD-P; OM

520 .İlk dəfə 5 düymlük sərt disk (Hard Disk Drive) hansı mütəxəssislər tərəfindən hazırlamışdır?

N.Tusi və Mühəmməd əl Xarəzmi tərəfindən

- B.Paskal və V.Şikkard tərəfindən
- P.Allan və B.Qeyts tərəfindən
- F.Konner və A.Şuqart tərəfindən
- B.Paskal və Loinardo do Vinçi tərəfindən

521 İlk dəfə 5 düymlük sərt disk (Hard Disk Drive) neçənci ildə hazırlanmışdır?

- 1989-cu ildə
- 1969-cu ildə
- 1959-cu ildə
- 1949-cu ildə
- 1979-cu ildə

522 İlk hazırlanan 5 düymlük sərd disklərin (Hard Disk Drive) tutumu nə qədər idi?

- 6 Mbayt
- 4 Mbayt
- 3 Mbayt
- 2 Mbayt
- 5 Mbayt

523 İlk sərt disk yığıcısını (Hard Disk Drive) hansı firma istehsal etmişdir?

- heç biri istehsal etməyib
- Macintosh firması
- Microsoft firması
- IBM firması
- Rado firması

524 CD-lərin orta təbəqəsi nədən hazırlanmışdır?

- ışığı ötürə bilən misdən
- ışığı əks etdirən alminiumdan
- ışığı udan xüsusi materialdan
- ışığı əks edən misdən
- ışığı udan misdən

525 Sərt maqnit diskləri (Hard Disk Drive) əsasən hansı ölçülərdə istehsal olunurlar?

- heç biri düz deyil
- 3,4"1,9 ;"2,5 ;"5,35 ;"
- 3,5"1,8 ;"2,5 ;"5,25 ;"
- 3,5"2,8 ;"3,4 ;"5,15 ;"
- 3,5"1,99 ;"5,25 ;"

526 Sərt maqnit diskinin (Hard Disk Drive) üzərindəki sektorlar sayı (yığıcının tipindən asılı olaraq) maksimum nə qədərdir?

- 100-ə qədər
- 200-ə qədər
- 50-ə qədər
- 250-yə qədər
- 150-yə qədər

527 Müasir daşınabilən vinçester diskələrində böyük həcmdə informasiya saxlamaq mümkündür. Diskin hansı parametrləri buna imkan verir?

- yazmanın dəqiqliyi və düzgün yazılması
- yazmanın təmizliyi və tez yazılması

yazmanın ağır sürətlə yazılması və verilənlərin pozulması  
yazmanın sərrastlığı və tez oxunması

- yazmanın yüksək sürəti və verilənlərin oxunması

528 Klaviaturanın xarici görünüşü və strukturu hansı əməliyyat sistemi yarandıqdan sonra dəyişikliyə məruz qalmışdır?

Windows 98

- Windows 95
- Windows 94
- Windows 93
- Windows 96

529 Çap qurğuları çap şəkilinə görə ayrıldıqları sınıf necə adlanırlar?

dont lazer, insekret

dot matrix, insekret

- dot matrix, inject, lazer

do matrix, lazer

dont matrix, lazer, insekt

530 Çap qurğularını çap şəkilinə görə neçə sinfə ayırırlar?

5

- 3

2

1

4

531 Lazer printerlərinin işləmə prinsipi hansı alim tərəfindən kəşf olunmuşdur?

V.Lebedev

R. Enşteyn

F. Neyman

- F. Karlson

B. Atanasov

532 Lazer printerlərin iş prinsipi neçənci ildə kəşf edilmişdir?

1959-cu ildə

- 1939-cu ildə

1929-cu ildə

1919-ci ildə

1949-cu ildə

533 Şırnaqlı printerlərin çatışmazlığı nədir?

ümumiyyətlə printerin çatışmazlığı yoxdur

ucluğun iş zamanı tez – tez dəyişdirilməsi

printerdə istifadə olunan mürəkkəbin keyfiyyətini tez itirməsi

- printerdə istifadə olunan ucluğun daxilindəki mürəkkəbin tez quruması
- ucluğun iş zamanı tez bir zaman ərzində yiyilib işdən çıxması

534 Şırnaqlı printerlərin çap etmə sürəti nə qədərdir?

bir dəqiqədə 1,5 səhifə

bir saniyədə 1500 səhifə

- bir dəqiqədə 150 səhifə

bir saniyədə 150 səhifə



bir dəqiqədə 1500 səhifə

535 Hewlett-Packard firmasının istehsalı olan mürəkkəb püskürtməli çap qurğularında çap zamanı mürəkkəbin buxarlanması üçün nə qədər temperatur lazımdır?

- 430dərəcəC
- 230dərəcəC
- 130dərəcəC
- 30dereceC
- 330dərəcəC

536 İlk püskürtməli printeri hansı firma istehsal etmişdir?

- Hellet-Paccara firması
- Hewlett-Packard firması
- Microsoft firması
- IBM firması
- Sony firması

537 Skanerin kompüterə qoşulmasında əsasən hansı portdan istifadə olunur?

- BOB portu
- SUB portu
- BUS portu
- USB portu
- SOP portu

538 İstifadəçi müəyyən işləri yerinə yetirmək üçün skanerdən istifadə edir. Skaneri printer əvəzi istifadə etmək olarmı?

- skaner ancaq televizora qoşulur
- skaner musiqi səsləndirmək üçündür
- istifadə etmək olar
- istifadə etmək olmaz
- skaner videofilmlərə baxmaq üçün

539 LED printerini ilk dəfə satış bazarına hansı firma çıxardı?

- Intel firması
- Panaconic firması
- Sony firması
- Okidata firması
- IBM firmasi

540 Lazer printerində hansı prinsiddən istifadə olunur?

- yanımexaniki prinsiddən
- avtomatik prinsiddən
- elektromexaniki prinsiddən
- elektroqrafik prinsiddən
- yanımautomat prinsipindən

541 Lazer printerin əsas üstünlüyü nədən ibarətdir?

- istinilən kağıza çap etməsi və kağızı əzməməsi
- mürəkkəbdən uzun müddət istifadə və üstünü tez toz basması
- yüksək səviyyədə səs-küy salması və tez-tez xarab olması
- yüksək çap sürəti, etibarlı və uzun müddətli işləməsi
- mürəkkəbin tez xarab olması və günəş şüasından qorxması

542 IBM firması kompüterlərində çap üçün birinci dəfə hansı printerdən istifadə etmişdi?

- LED printerindən
- püskürtməli printerdən
- şımaqlı printerdən
- matrisalı printerdən
- lazer printerindən

543 Printerlərin yaddaşı varmı?

- Mouse-un yaddaşından istifadə edir
- kompüterin yaddaşından istifadə edir
- yoxdur
- vardır
- prosessorun yaddaşından istifadə edir

544 Printerlər nə məqsəd üçün istifadə edilir?

- ümumiyyətlə printerin kompüter ilə heç bir əlaqəsi yoxdur
- komüterdən alınmış informasiyanı digər informasiya ilə uyğunlaşdırmaq üçün
- kompüterdən alınmış informasiyanı yoxlamaq üçün
- kompüterdən alınmış informasiyanı çap etmək üçün
- kompüterdən alınmış informasiyanı təmamilə pozmaq üçün

545 İlk rəngli skaner neçənci ildə yaradılmışdır?

- 1977-ci ildə
- 1957-ci ildə
- 1947-ci ildə
- 1937-ci ildə
- 1967-ci ildə

546 İlk ağ-qara skaner neçənci ildə yaradılmışdır?

- 1863-cü ildə
- 1873-cü ildə
- 1883-cü ildə
- 1843-cü ildə
- 1853-cü ildə

547 Lazer printerinin LED printerindən fərqi nədən ibarətdir?

- tamkeçiricinin yerinə tirodlardan istifadə olunur
- yanımkeçirməyən elementin yerinə lampalardan istifadə olunur
- eyni prinsipə malikdirlər
- yanımkeçirici lazerin yerinə svetodiodlardan istifadə olunur
- diodlardan və prosessorlardan istifadə olunur

548 Printerlərdə çap keyfiyyəti hansı parametr ilə müəyyən edilir?

- printerdə istifadə edilən mürəkkəbin qatılığı ilə
- printerin buraxma qabiliyyəti ilə
- printerin pozma qabiliyyəti ilə
- printerin yazma qabiliyyəti ilə
- printerdə istifadə edilən mürəkkəbin tündlüyü ilə

549 Elektrotermik texnologiya hansı növ printerlərdə istifadə edilir?

Xersona, Cann və Packart printerlərində

bu texnologiyalardan istifadə olunmur

- Hewlett Packard, Xerox, Canon və Lexmark printerlərində  
Packard, Xerox, Canun və Letomark printerlərində  
Xersona, Can və Lexmark printerlərində

550 Pezoelektrik texnologiya əsasən hansı növ printerlərdə istifadə olunur?

- Epson və Brother printerlərində  
Lexmark və Canon printerlərində  
Xerox və Canon printerlərində  
Eppon və Packard printerlərində  
Hewlett Packard printerində

551 İndiki zamanda şımaqlı printerlərin hansı növlərindən daha çox istifadə olunur?

- şımaqlı printerin ancaq bir növü var  
pezoelektrik və elektrotermik  
pezocərəyan və elektromexaniki  
pezogərginlik və elektroavtomatik  
pezostabil və və elektrostabil

552 Printerlər kompüterin hansı portuna birləşirlər?

- əvvəllər TTP portuna, indi isə SUS portuna  
əvvəllər TPT portuna, indi isə SUB portuna  
əvvəllər LPT portuna, indi isə USB portuna  
əvvəllər PTL portuna, indi isə BUS portuna  
ümumiyyətlə portdan istifadə olunmur

553 Təsvirin kağıza köçürməsi prinsipinə görə printerlər necə adlanırlar?

- vuruşlu, vuruşsuz, qrafik  
nöqtəli, fotoeffektli, üfürməli, elektron  
heç birindən deyil  
● nöqtə vuruşlu, püskürtməli, fotoelektron, termoqrafik  
nöqtə vuruşlu, fotoqrafik

554 Printerlər hansı parametrinə görə bölünürlər?

- çap ediləcək materialın rənginə görə  
● çap formatına görə  
çap üsuluna görə  
çap olunan materiala görə  
çap ediləcək materialın sayına görə

555 Skaner ilə kserokopiya aparatının fərqi nədən ibarətdir?

- skaner aparatının yaddaşı yoxdur  
● skanerə aparatı üzünü çəkdiyi materialı yaddaşında saxlaya bilər, kserokopiya isə yox  
skaner aparatı bahadır, kserokopiya isə ucuzdur  
skaner aparatı istifadəyə əlverişli deyil, kserokopiya isə əlverişlidir  
kserokopiya aparatı üzünü çəkdiyi materialı yaddaşında saxlaya bilər

556 Çap zamanı istifadə edilən kağızın hansı parametrlərinə diqqət yetirmək lazımdır?

- kağızın çəkisinə, kağızın sarılığına  
kağızın qalınlığına, rənginin bozluğuna  
kağızın rənginə, kağızın çəkisinə  
● kağızın keyfiyyətinə, kağızın növünə

kağızın formatına, kağızın ağırlığına

### 557 Mürəkkəb püskürtməli çap qurğularının mənfi cəhətləri hansılardır?

texniki xidmətsiz işləməsi, səhifəni keyfiyyətsiz çap etməsi  
 texniki xidməti tələb etməməsi, səhifəyə çəkilən xərcin çox olmaması

- texniki xidmətin baha olması, hər səhifəyə çəkilən xərcin çox olması  
 texniki xidməti tələb etməsi, səhifəyə çəkilən xərcin olmaması  
 texniki xidmətin baha başa gəlməsi, səhifəni əzərək çap etməsi

### 558 Mürəkkəb püskürtməli çap qurğularının müsbət cəhətləri hansılardır?

qiymətlərinin baha olması, fotosəkil keyfiyyətində çap etməsi  
 heç birinin olmaması

- qiymətlərinin ucuz olması, fotosəkil keyfiyyətində çap etməsi  
 qiymətlərinin ucuz olması, fotosəkili çap edə bilməməsi  
 qiymətlərinin baha olması, fotosəkili çap edə bilməsi

### 559 Nöqtə vuruşlu çap qurğularının mənfi cəhətləri hansılardır?

- səs-küylü işləməsi, çap sürətinin maksimum olması  
 çap zamanı vərəqin üzərinə simvolları tam çap etməməsi  
 sürətinin olmaması, çap zamanı vərəqi əzməsi  
 səssiz işləməsi, sürətinin orta normal olması  
 səs-küylü işləməsi, çap sürətinin aşağı olması

### 560 Şırnaqlı printerlər kompüterlərə hansı portlar vasitəsilə qoşulur?

qoşulma üçün portlardan istifadə olunmur  
 LPP və ya PPV portu ilə  
 LPR və ya USS portu ilə

- LTP və ya USB portu ilə  
 LTT və ya UBB portu ilə

### 561 Matritsalı printerlərin çatışmazlığı nədən ibarətdir?

- səs-küylü işləmələri  
 səssiz işləmələri  
 çap zamanı qalın kağızdan istifadə olunması  
 çap zamanı mütləq sarı rəngli kağızdan istifadə edilməsi  
 istifadə edilən lentin tez işdən çıxması

### 562 Matritsalı printerlərin çap sürəti hansı parametrlə ölçülür?

- bir saatda vurulan işarələr sayı ilə
- bir dəqiqədə vurulan işarələr sayı ilə  
 bir ayda vurulan işarələr sayı ilə  
 bir gün ərzində vurulan işarələr sayı ilə  
 bir saniyədə vurulan işarələr sayı ilə

### 563 Skanerlərdə təsvirin rəqəmlə kodlaşdırılması prinsipi nəyə əsaslanır?

- heç bir çevrilmə aparılmır  
 analoq siqnalın həm analoq siqnala, həm də rəqəm siqnala çevrilməsinə  
 analoq siqnalın analoq siqnala çevrilməsinə  
 rəqəm siqnalın rəqəm siqnalına çevrilməsinə
- analoq siqnalın rəqəm siqnalına çevrilməsinə

### 564 Skaner qurğusundan kompüterlərdə nə məqsəd üçün istifadə olunur?

istifadəçiyə lazım olan istənilən sənədin üzünü çıxarmaq üçün  
kompüterdə olan informasiyanı yaddaşdan silmək üçün  
kompüterlə heç bir əlaqəsi yoxdur  
kompüterdə olan informasiyanı Mouse-a ötürmək üçün

- istifadəçiyə lazım olan informasiyanı (şəkilləri, fotoları, slaydları və s.) kompüterə ötürmək üçün

565 Printerlər hansı informasiya kodunu qrafik simvola çevirirlər?

- ASCII kodunu  
ASC4 kodunu  
ASSSIII kodunu  
ABS kodunu  
ACSA kodunu

566 TFT monitorlarının üstün cəhətlərindən biri hansıdır?

heç bir cavab doğru deyil  
enerji tələbi normaldır  
çox enerji tələb edir

- az enerji tələb edir  
enerjisiz işləyir

567 CRT monitorlarının əsas elementi nədir?

ekranda yerləşən işıqlı nöqtələr  
ekranda istifadə olunan şüşə  
ekranın üzərinə çəkilmiş şirə (lak)  
şüaburaxan qurğu

- kineskop

568 Rəngli görüntünün fizioloji xüsusiyyətləri hansı alim tərəfindən araşdırılmışdır?

Ziya Bunyatov

- Lomonosov  
Nəsrəddin Tusi  
Mendeleev  
Yusif Məmmədəliyev

569 Rəqəmli rəngli monitorların kineskopunda hansı rənglərdən istifadə edilir?

qırmızı, yaşıl, sarı  
narıncı, qəhvəyi, mavi

- qırmızı, yaşıl, göy  
yaşıl, sarı, göy  
bənövşəyi, qəhvəyi, sarı

570 Rəqəmli rəngli monitorların kineskopunda neçə rəngdən istifadə edilir?

5 rəngdən

- 3 rəngdən  
2 rəngdən  
1 rəngdən  
4 rəngdən

571 .Rəqəmli monitorlarda məntiqi sıfırın səviyyəsi neçə volta bərabərdir?

- 0,5 volta  
0,3 volta  
0,2 volta

- 0,1 volta
- 0,4 volta

572 Fərdi kompüterlərdə istifadə olunan monitorlarda hansı siqnallardan istifadə edilir?

- heç bir siqnaldan istifadə olunmur
- analoji siqnallardan
- analoq və rəqəmli videosiqnallardan
- analoji və rəqəmsal siqnallardan
- rəqəmli videosiqnallardan

573 Sadə yastı LCD ekranın çatışmazlığı hansıdır?

- piksellərin olmaması
- piksellər sayının tez-tez dəyişməsi
- piksellər sayının çoxluğu
- piksellər sayının azlığı
- piksellər sayının sabitliyi

574 .LCD monitorlarının ən geniş yayılmış modelləri hansılardır?

- heç biri
- sadə yastı, yumru
- fəal-matris, dairəvi
- yumru, qeyri fəal-matris, fəal matris
- sadə yastı, qeyri fəal-matris, fəal-matris

575 LCD ekranları nəyi emal etmir, nəyi əks etdirir?

- heç bir şey etmir
- işıqı əks etdirmir
- işıqı emal edir
- işıqı emal etmir, sadəcə əks etdirir
- işıqı emal edir, əks etdirmir

576 LCD monitorlarını adətən necə adlandırırlar?

- düzbucaqlı ekran
- qabarıq ekran
- yastı ekran
- dairəvi ekran
- batıq ekran

577 Monitorlarda piksel hansı rəngləri təzahür etmir?

- ümumiyyətlə piksel ancaq səsi təzahür edir
- solğun rəngləri
- parlaq rəngləri
- bütün rəngləri
- qırmızı, göy və yaşıl rənglərdən başqa hamısını

578 CRT monitorunda nöqtə aralığı nə ilə idarə edilir?

- heç biri ilə
- işıqlandırma lövhəsi ilə
- işıqlandırma maskası ilə
- kölgələndirmə maskası ilə
- kölgələndirmə qutusu ilə

579 Monitor bazarında ən çox hansı tip monitorlar daha populyardır?

- CCR, LCC, TFF
- CCC, LDD, FTF
- TRC, CDL, FFT
- CRT, LCD, TFT
- CCT, LLD, TTF

580 . Monitorlar nəyi əks etdirirlər?

- müxtəlif xarakterli mövzuları
- fotoşəkilləri və rəsmləri
- mətn və qrafik materialları
- mətn və musiqini
- qrafik materialları və musiqi əsərlərini

581 Monitorlar hansı parametrlərinə görə bir-birindən fərqlənirlər?

- ekranda yerləşən nöqtə aralığına və monitorun qiymətinə görə
- ekran ölçüsünə və monitorun qiymətinə görə
- ekranda yerləşən nöqtə aralığına və monitorun etibarlığına görə
- ekran ölçüsünə və ekranda yerləşən nöqtə aralığına görə
- ekran ölçüsünə və monitorun çəkisinə görə

582 Trinitron elektron-şüa borusunda ekran hansı səthə malikdir?

- elliptik
- silindrik
- heç bir səthə malik deyil
- konusvari
- dairəvi

583 Sony firması FD Trinitron texnologiyasına əsaslanan monitoru neçənci ildə istehsala buraxdı?

- 1988-ci ildə
- 1998-ci ildə
- 2008-ci ildə
- 1968-ci ildə
- 1978-ci ildə

584 Trinitron borusunu Sony firması neçənci ildə istehsala buraxmışdır?

- 1982-ci ildə
- 1992-ci ildə
- 1972-ci ildə
- 1962-ci ildə
- 2002-ci ildə

585 Trinitron borusunu hansı firma yaratmışdır?

- Macintosh firması
- Sony firması
- Mitsubishi firması
- IBM firması
- Microsoft firması

586 Elektron-şüa borusu 1897-ci ildə kim tərəfində kəşf edilib?

alman alimi Eynşteyn tərəfindən

almaniyada kəşf olunmayıb  
alman alimi Karl Libhent tərəfindən  
alman alimi Roza Lüksemburq tərəfindən  
● alman alimi Ferdinand Braun tərəfindən

587 Elektron-şüa borusu neçənci ildə kəşf edilib?

- 1907-ci ildə
- 1897-ci ildə
- 1957-ci ildə
- 1937-ci ildə
- 1917-ci ildə

588 TFT monitorlarında qara rəng yarımqaranlıqda hansı rəngə çevrilir?

- bir az boza
- bir az yaşıla
- bir az narıncıya
- bir az maviyə
- bir az sarıya

589 TFT monitorlarının üstün cəhətlərindən biri hansıdır?

- təsvirin stabilliyi
- təsvirin səsinin artması
- təsvirin rənginin pozulması
- təsvirin tez-tez pozulması
- təsvirin tez-tez dəyişməsi

590 İndiki zamanda maye kristal monitorlarının istehsalında neçə tip aktiv matrisadan istifadə edilir?

- 4
- 7
- 8
- 6
- 5

591 LCD monitorlarında ekran kimi nədən istifadə olunur?

- qeyri-aktiv LCD matrisadan
- qeyri-passiv LCD matrisadan
- ümumiyyətlə heç bir şeydən istifadə olunmur
- passiv LCD matrisadan
- aktiv LCD matrisadan

592 LCD monitoru sözü azərbaycan dilində necə səslənir?

- qarışıq kristal
- maye kristal
- bərk kristal
- duru kristal
- qatı kristal

593 CRT monitoru sözü azərbaycan dilində necə səslənir?

elektron-şüa qurğusu  
elektron-şüa lenti  
elektron-şüa ötürücüsü  
elektron şüa kəməri



- elektron-şüa borusu

594 Monitorlarda hər bir piksel hansı rənglərlə əks olunur?

- qırmızı, göy, yaşıl  
qırmızı, sarı, narıncı  
qırmızı, sarı, göy  
qırmızı, mavi, alqırmızı  
qırmızı, narıncı, cəhrayı

595 Monitorlarda hər bir pikseli əks etmək üçün neçə rəngdən istifadə olunur?

- 4
- 5
- 3
- 2
- 6

596 Monitorlarda kadr tezliyi hansı qiymətdən aşağı olmamalıdır?

- 70 hersdən
- 10 hersdən
- 25 hersdən
- 50 hersdən
- 60 hersdən

597 Maye kristal əsasən nəyə həssasdır?

- soyuqluğa
- qızmaya
- soyumağa
- heç birinə
- istiliyə

598 . Maye kristal necə maddədir?

- bərk maddə deyil
- maye maddədir
- bərk maddədir
- maye maddə deyil
- maye və bərk maddə arasında olan maddədir

599 Monitorlarda nöqtə aralığı necə göstərilir?

- doto pitche
- dot pitcher
- dont,s print
- do printer
- dot pitch

600 Monitorun ekranındakı simvolların yeniləmə sürəti hansı vahidi ilə ölçülür?

- millimetr
- hers
- heç biri
- millilitr
- milliqram

601 . Monitor və ekran kartı hansı oxunma rejimini dəstəkləyir?

- ardıcıl və qarışıq oxunma rejimini  
ardıcıl oxunma rejimini  
paralel oxunma rejimini  
paralel və qarışıq oxunma rejimini  
ardıcıl və paralel oxunma rejimini

602 CRT monitorlarının iş prinsipi nəyə əsaslanır?

- elektron tapançadan çıxan elektron selinin fosfor təbəqəyə toxunmasına  
tapançadan çıxan lazer şüasına  
lazer şüasının fosfor təbəqəyə toxunmasına  
tapançadan çıxan infraqırmızı şüaya  
tapançadan çıxan infraqırmızı şüanın ekrana toxunmasına

603 Elektron-şüa borularında işıqlanma parlaqlığı nəyə proporsionaldır?

- buraxılan şüanın uzunluğuna  
buraxılan şüanın enerjisinə  
buraxılan şüanın nazikliyinə  
buraxılan şüanın qalınlığına  
buraxılan şüanın eninə

604 TFT monitorlarının üstün cəhətlərindən digəri hansıdır?

- elektromaqnit şüanın yayılması çoxdur  
elektromaqnit şüanın yayılması azdır  
burada elektromaqnit şüadan istifadə olunmur  
elektromaqnit şüanın yayılması ümumiyyətlə yoxdur  
elektromaqnit şüanın yayılması normadadır

605 TFT monitorlarının üstün cəhətlərindən biri hansıdır?

- təsvirdə həndəsi bucaqların olması  
təsvirdə həndəsi ölçülərin olmaması  
təsvirdə həndəsi dairələrin olmaması  
təsvirdə həndəsi təhrifin olmaması  
təsvirdə həndəsi fiqurların olması

606 Aşağıda göstərilən parametrlərdən hansı skanərə aiddir?

- optik icazə, rəngin dərinliyi, dinamik diapozon  
rəngin müxtəlifliyi, lazer şüası, statik icazə  
rəngin dəqiqliyi, statik lazer şüası, optik görüntü  
optik görüntü, rəngin sadəliyi, dinamik hərəkət  
optik şüa, rənglər, statik hərəkət

607 Sətirlərin ekranda əks olunma tezliyi nəyi əks etdirir?

- saniyə ərzində ekranda yaranan kadrın ayrılığını  
saniyə ərzində ekranda əmələ gəlmiş müxtəlif xarakterli səslərin tezliyini  
saniyə ərzində ekranda göstərilən şəkillərin rəngini  
saniyə ərzində ekranda yaranan cızıqların sayını  
saniyə ərzində ekranda əks olunan sətirlərin sayını

608 Rəqəmli montorlarda idarəetmə hansı siqnallarla yerinə yetirilir?

- heç bir siqnaldan istifadə edilmir  
birlik siqnallarla  
ikilik siqnallarla

üçlük siqnallarla  
döndülük siqnallarla

609 . Elektrik enerjisinə qənaət baxımından hansı tip ekranlar nisbətən əlverişlidir?

- LCD ekranı CRT ekranına nisbətən əlverişlidir
- LCD ekranı CRT ekranına nisbətən əlverişlidir
- LDD ekranı CRR ekranına nisbətən əlverişlidir
- CCD ekranı RRT ekranına nisbətən əlverişlidir
- LCC ekranı TRT ekranına nisbətən əlverişlidir

610 Monitorların güc sərfi hansı parametrlərdən asılı olaraq dəyişir?

- monitorun ekranında istifadə edilən rəng modelindən
- monitorun tipindən və istehsal texnologiyasından
- heç bir parametrdən
- monitorda ekrandan istifadə edilən şüşənin qalınlığından
- monitorun ekranının enindən

611 . Qaz-plazma monitorlarının CRT monitorlarına görə üstün cəhəti hansıdır?

- arxa tərəfə doğru uzanan boyun hissənin olması
- arxa tərəfə doğru uzanan boyun hissənin olmaması
- ön tərəfə və arxa tərəfə doğru uzanan boyun hissənin olması
- ön tərəfə doğru uzanan boyun hissənin olmaması
- heç birinin olmaması

612 Qeyri-fəal matrisli LCD ekranın çatışmazlığı hansıdır?

- yenilmə sürətinin aşağı olması
- yenilmə sürətinin və sürəti əksətdirmə sürətinin aşağı olması
- yenilmə sürətinin aşağı, əksətdirmə sürətinin yuxarı olması
- heç birinin olmaması
- sürəti əksətdirmə sürətinin yuxarı olması

613 Müasir modemlərdə verilənlərin sıxılma standartlarından (protokollarından) istifadə edilir. Bu standartın yazılış qaydası necədir?

- V.94
- V.90
- V.91
- V.92
- V.93

614 İnformasiya sıxılıqda modemdə hansı parametr dəyişir?

- kanalın buraxma qabiliyyəti artır
- kanalın buraxma qabiliyyəti azalır
- kanalın buraxma qabiliyyəti dəyişmir
- kanalın buraxma qabiliyyəti məhdudlaşır
- kanalla informasiya ötürmək mümkün olmur

615 Kompüter texnologiyasında hansı tip medemdən istifadə olunur?

- müasir kompüterlər modemsiz istehsal olunur
- daxili və xarici
- ancaq daxili
- ancaq xarici
- hec birindən istifadə olunmur

616 Xarici modem kompüterə necə birləşir?

- əlaqə yoxdur
- birləşdirici ip vasitəsi ilə
- birləşdirici kabel ilə
- birləşdirici kəndir ilə
- birləşdirici tros vasitəsi ilə

617 Telefon xətlərinə birləşmək üçün istifadə olunan modemlər neçə tipə bölünür?

- 2
- 1
- 5
- 4
- 3

618 Telefon xətlərinə qoşulmaq üçün istifadə olunan modemlər necə adlanır?

- fəks və ADLL –modem
- modem və ADS -modem
- fəks-modem və ADSL -modem
- fəks-birləşdirici və adi modem
- modem və ADLS -modem

619 Daxili modemi kompüterə birləşdirmək üçün nədən istifadə edirlər?

- ana lövhənin slotlarının birindən
- qida blokundan
- prosessorndan
- sərt yaddaşdan
- əmali yaddaşdan

620 ADSL hansı sözlərin birləşməsindən alınmışdır?

- asimmetrik rəqəmli telefon xətti
- asimmetrik rəqəmli abonent xətti
- asimmetrik televizor dalğası
- qeyrisimmetrik telefon xətti
- asimmetrik telefon xətti

621 Modemi seçərkən kiminlə məsləhətləşmək lazımdır?

- provayder ilə
- kompüter ustası ilə
- kompüter istehsal edən firma ilə
- heç kimlə məsləhətləşmək lazım deyil
- satıcı ilə

622 Modemin modulyasiya sürəti hansı parametrlə ölçülür?

- bon ilə
- bob ilə
- bor ilə
- bok ilə
- bod ilə

623 Modemin əsas xarakteristikası nədir?

- modulyasiya sürəti

model sürəti  
modelləşdirmə sürəti  
modifikasiya sürəti  
modern sürəti

624 Modem sözü hansı sözlərin birləşməsindən alınmışdır?

- modifikasiya və demodifikasiya
- modelləşdirmə və demodelləşdirmə
- modern və demodern
- modulyasiya və demodulyasiya
- model və demontaj

625 Kabel modemi nə məqsəd üçün istifadə olunur?

- kompyuterlərin informasiya dövrəsindən ayrılması üçün
- kompyuterlərin skanerlərə qoşulması üçün
- kompyuterlərin printerlərə qoşulması üçün
- kompyuterlərin informasiya dövrəsinə qoşulması üçün
- ümumiyyətlə kompyuterlərin qoşulmasında istifadə edilmir

626 Kabel modemi hansı qurğu vasitəsilə qoşulur?

- birləşmədə heç nədən istifadə edilmir
- birləşdirici vasitəsilə
- ayırıcı və birləşdirici vasitəsilə
- bölücü vasitəsilə
- ayırıcı vasitəsilə

627 ADLS –modemi kompyuterin portuna nə ilə birləşir?

- birləşmədə heç nədən istifadə edilmir
- xüsusi hazırlanmış alminium məftil vasitəsilə
- xüsusi modem kabeli ilə
- xüsusi hazırlanmış naqıl ilə
- xüsusi hazırlanmış ip ilə

628 Kabel modemindəki bölücü hansı funksiyanı yerinə yetirir?

- kabel modemində ötürülən siqnalı üçə bölür
- kabel ilə televiziya kabeli arasındakı siqnalı ikiyə bölür
- televiziya siqnalını bölür, kabel modemindəki siqnalı bölmür
- kabel modemi ilə televizor arasındakı siqnalı bölür
- televiziya siqnalını bir neçə yerə bölür

629 Müasir modemlər hansı rejimi dəstəkləyir?

- Pluts-and-Ploşad rejimini
- Plast-and-Ploşad rejimini
- Plug-and-Play rejimini
- Plaş-and-Pul rejimini
- Rlug-and-Plaş rejimini

630 Modemin platasını həmişə qida blokundan uzaqda quraşdırırlar. Buna səbəb nədir?

- platanı blokdan uzaqlaşdırmaq məsləhət deyil
- blokda əmələ gələn səs-küydən kənarlaşdırmaq üçün
- blokda yaranan maqnit sahəsinin təsirindən kənarlaşdırmaq üçün
- blokda yaranan istiliyin təsirini azaltmaq üçün

blokdakı sərınkeşın əmələ gətırdıyı küləkdən qorumaq üçün

631 Modemlər iki standart fiziki interfeysə malikdir. Bunlar necə adlanır?

- RC-11 telefon xətti ilə interfeys və kompüter ilə interfeys
- RC-111 telefonlu və kompüterli
- RC-123 telefona birləşən və kompüterə birləşən
- RC-000 telefon üçün və kompüter üçün
- RC-000 telefonsuz və kompütersiz

632 Modemin informasiyanı buraxma qabiliyyəti hansı parametrlə ölçülür?

- heç bir cavab düz deyil
- kanal ilə ötürülən məlumatların sıxlığı ilə
- kanal ilə ötürülən məlumatların çoxluğu ilə
- kanal ilə ötürülən informasiyanın vacibliyi ilə
- kanal ilə ötürülən yararlı informasiyanın xüsusi çəkisi ilə

633 Müasir modemlərdə verilənlər müəyyən standartda uyğun olaraq ötürülür. Bu standartda uyğun verilənlərin ötürülmə sürəti nə qədərdir?

- 57 060 bit/saniyə
- 57 000 bit/saniyə
- 57 600 bit/saniyə
- 57 006 bit/saniyə
- 57 606 bit/saniyə

634 UPS interfeysi kimi hansı portdan istifadə olunur?

- BUS portundan
- COM və ya USB portundan
- COMBUS portundan
- MOC portundan
- ümumiyyətlə portdan istifadə məsləhət deyil

635 Şinin əsas xarakteristikaları hansılardır?

- şinin mərtəbəliliyi, buraxma qabiliyyəti
- şinin rəngi, pozma qabiliyyəti
- şinin qalınlığı, köçürmə qabiliyyəti
- şinin uzunluğu, yaradıcılıq qabiliyyəti
- şinin heç bir xüsusiyyəti yoxdur

636 WiFi texnologiyadan əsasən nəyin yaradılmasında geniş istifadə olunur?

- naqilsiz televiziya xətlərinin qurulmasında
- naqilsiz lokal dövrlərin qurulmasında
- naqilsiz kosmik xətlərin qurulmasında
- naqilsiz kino çəkilişlərinin aparılmasında
- naqilsiz telefon xətlərinin qurulmasında

637 Bluetooth texnologiyası (yəni, kompüter, printer, skaner və s. qurğuları arasında yaradılan əlaqə) nə məqsəd üçün istifadə olunur?

- rabitə naqillərinin və ofislərdə telefonların quraşdırılması üçün
- məişət və ofis xətlərinin qurulması üçün
- rabitə kanallarının və telefon xətlərinin çəkilməsi üçün
- rabitə siqnallarının və televiziya siqnallarının ötürülməsi üçün
- rabitə kabellərinin və televiziya kabellərinin çəkilməsi üçün

638 Universal ardıcıl USB portlarına qoşulan qurğular kompüterdən neçə metr uzaqlıqda yerləşə bilər?

- 25 metrə qədər
- 15 metrə qədər
- 10 metrə qədər
- 5 metrə qədər
- 20 metrə qədər

639 Universal ardıcıl USB portlarının təyinatı nədir?

- kompüterə çoxlu sayda prosessorları qoşmaq
- kompüterə çoxlu sayda musiqi alətlərini qoşmaq
- kompüterə müxtəlif tipli periferiya qurğularını qoşmaq
- kompüterə eyni tipli periferiya qurğularını qoşmaq
- kompüterə eyni xarakterli videomaqnitafonları qoşmaq

640 İnfraqırmızı portdan istifadə etməklə işləyən qurğular standartı hansı assosiasiya tərəfindən yaradılmışdır?

- İnfragreen Data Association
- İnfrayellow Data Association
- İnfrablack Data Association
- İnfrared Data Association
- İnfrablue Data Association

641 Nə üçün ardıcıl birləşmədən istifadə olunur?

- heç biri düz deyil
- çünki istifadə edilən şinlərin ilişmə xüsusiyyətlərini maksimum artırmaq mümkündür
- çünki istifadə edilən ciplərin sürətlərini maksimum artırmaq mümkündür
- çünki istifadə edilən ciplərin maksimum imkanlarından istifadə mümkündür
- çünki istifadə edilən qoşquların imkanlarını maksimum artırmaq mümkündür

642 Bəzən gərginliyin kəsilməsi kompüterlərə müəyyən ziyan gətirir. Bu məqsədlə nədən istifadə etmək məsləhətdir?

- şəbəkəyə qoşulmuş kondiosenerdən
- şəbəkəyə qoşulmuş telefondan
- şəbəkə kabelindən
- şəbəkə süzgecindən
- şəbəkə qoşulmuş televizordan

643 Şinin buraxma qabiliyyətini hansı parametr təyin edir?

- ay ərzində şindən ötürülən informasiyadakı baytların sayı
- saniyə ərzində şindən ötürülən informasiyadakı baytların sayı
- saat ərzində şindən ötürülən informasiyadakı baytların sayı
- dəqiqə ərzində şindən ötürülən informasiyadakı baytların sayı
- gün ərzində şindən ötürülən informasiyadakı baytların sayı

644 Şinin mərtəbəliyini nə müəyyən edir?

- ona daxil olan tristorların sayı
- ona daxil olan paralel ötürücülərin sayı
- ona daxil olan mikroprosessorların sayı
- ona daxil olan tranzistorların sayı
- ona daxil olan yuvaların sayı

645 Kompüterdə istifadə olunan şinin əsas parametrləri hansılardır?

- buraxma qabiliyyəti və mərtəbəliliyi  
mərtəbəliliyi və tutma qabiliyyəti  
buraxma və tutma qabiliyyəti  
işləmə qabiliyyəti  
ötürmə və buraxma qabiliyyəti

646 Standart istehsal olunan parallel portlardan adətən hansı qurğunun kompüterə qoşulması üçün istifadə olunur?

- skanerlərin  
printerlərin  
klaviaturanın  
modemlərin  
Mouse-un

647 Şinin əsas funksiyası nədən ibarətdir?

- ümumiyyətlə heç bir əməliyyatda iştirak etməmək  
iki və daha çox qurğunu susma rejiminə keçirmək  
iki və daha çox qurğu arasında informasiya mübadiləsinə maneçilik etmək  
iki və daha çox qurğu arasında informasiya mübadiləsinə həyata keçirmək  
ümumiyyətlə qurğuların işini dayandırmaq

648 Sistem şininin təyinatı nədən ibarətdir?

- sistemə daxil olan prosessorlar, yaddaş və digər qurğular arasında informasiya mübadiləsi  
heç bir təyinatı yoxdur  
yaddaşın digər ünsürlərdən təmizlənməsi və digər qurğuların idarə olunması  
sistemə daxil olan prosessorlar arasında yazı-pozu işinin yerinə yetirilməsi  
sistemdə olan qurğuların idarə etmir

649 Standart paralel portun təyinatı nədir?

- heç bir təyinatı yoxdur  
fərdi kompüterdən informasiyanı istifadəsiyə ötürmək  
fərdi kompüterdən yaddaşa informasiya ötürmək  
fərdi kompüterdən printerə informasiyanı bir istiqamətdə ötürmək  
fərdi kompüterdən informasiyanı masaüstünə ötürmək

650 Portda ardıcıl əlaqə nə deməkdir?

- ümumiyyətlə informasiya ötürülmür  
yəni informasiya naqillə deyil, mühit vasitəsilə ötürülür  
yəni informasiya naqil vasitə ilə paralel ötürülür  
yəni informasiya naqil vasitəsilə bitlərlə ötürülür  
yəni informasiya 100 baytlarla mühit vasitəsilə ötürülür

651 Portda paralel əlaqə nə deməkdir?

- yəni 1 bayt informasiya bir-birinin ardınca deyil, paralel (eyni vaxtda) ötürülür  
yəni 100 bayt informasiya ardıcıl və paralel ötürülür  
yəni 1000 bayt informasiya ardıcıl və paralel deyil, başqa üsulla ötürülür  
yəni heç bir informasiya ötürülmür  
yəni 10 bayt informasiya paralel deyil, bir-birinin ardınca ötürülür

652 Genişləndirmə kartlarına hansı qurğular daxildir?

- videokart, simkart, modem və s.  
videokart, anakart, telekart və s.



videokart, genişlənmə kartı, anakart və s.

videokart, telekart, anakart və s.

- videokart, audiokart, modem və s.

### 653 Genişləndirmə kartı kompüterdə nəyə qulluq edir?

xarici qurğuları digər qurğulara qoşmağa

xarici qurğuları genişləndirməyə

- xarici qurğuları idarə etməyə  
xarici qurğuları test etməyə  
xarici qurğuları azaltmağa

### 654 Videokartın vəzifəsi nədən ibarətdir?

təsvirin ziddiyyətini artırmaq

- təsvirin monitorda göstərilməsini idarə etmək  
təsvirin rənglərini tənzimləmək  
təsvirin parlaqlığını artırmaq  
təsvirin enini və uzununu tənzimləmək

### 655 Monitorda göstərilən üçölçülü təsvirin keyfiyyəti nə ilə müəyyən edilir?

- videokartın və mərkəzi prosessorun məhsuldarlığı ilə  
videokartın qalınlığı və prosessorun eni ilə  
prosessorun üzərindəki reklam xarakterli yazılarla  
videokartın üzərində elementlərin sayı ilə  
videokartın üzərindəki slotların sayı ilə

### 656 Səs kartı nə məqsəd üçün istifadə olunur?

- müxtəlif səs siqnallarının yazılması və səsəndirilməsi üçün  
müxtəlif səs siqnallarını səsəndirib bir-bir pozmaq üçün  
müxtəlif səs siqnallarını bir-bir səsəndirmək üçün  
müxtəlif səs siqnallarını araşdırmaq üçün  
müxtəlif səs siqnallarını ekranda göstərmək üçün

### 657 Videoyaddaşın məhsuldarlığı hansı parametrlərlə xarakterizə olunur?

- tezlik və tutum ilə  
tezlik və kondensatorların markası ilə  
tezlik və mikroporsessorların markası ilə  
tezlik və onun üzərindəki tranzistorların sayı ilə  
tezlik və onu istehsal edən firmanın adı ilə

### 658 Videoyaddaşın əsas funksiyası nədən ibarətdir?

monitorun ekranına çıxarılmış təsvirin uzunluğunu dəyişdirmək

monitorun ekranına çıxarılmış təsvirin parlaqlığını artırmaq

- monitorun ekranına çıxarılmış təsvirin müvəqqəti saxlanması yerinə yetirmək  
monitorun ekranına çıxarılmış təsvirin ziddiyyətini artırmaq  
monitorun ekranına çıxarılmış təsvirin enini dəyişdirmək

### 659 Bəzən kompüterin qoşulduğu gərginlik mənbəyindən gərginlik qəflətən kəsilir. Bu kompüterə ziyan verir. Bunun qarşısını hansı qurğu ilə almaq mümkündür?

qida bloku ilə

- şəbəkə süzgəci ilə  
translyator ilə  
transformator ilə

terminator ilə

660 .Kommersiya məqsədli birinci kompüterin daxilində hansı mikroprosessorlardan istifadə olunurdu?

- Intel 0808
- Intel 8080
- Intel 8008
- Intel 8000
- Intel 0008

661 İlk inteqral sxemi kim ixtira edib?

- Leonid Lebedev
- Robert Noys
- Alen Poll
- Bill Qeyts
- Alen Delon

662 İlk inteqral sxem neçənci ildə ixtira edilib?

- 1989-cu ildə
- 1969-cu ildə
- 1959-cu ildə
- 1949-cu ildə
- 1979-cu ildə

663 Ümumiyyətlə prosessorları neçə nəslə bölmək qəbul olunmuşdur?

- 8 nəslə
- 6 nəslə
- 4 nəslə
- 2 nəslə
- 7 nəslə

664 Üçüncü nəsli prosessorlar (80386) əvvəlkilərdən nə ilə fərqlənirdi?

- virtual rejimdə işləyə bilməməsi və xarici yaddaşın olmaması ilə
- virtual rejimdə işləməsi və xarici keş-yaddaşın olması ilə
- qalınlığına görə
- ölçülərinə görə
- keş-yaddaşın olmaması ilə

665 Birinci və ikinci nəsli prosessorlara hansı prosessorları nümunə kimi göstərmək mümkündür?

- 8089, 8087, 80234
- 8086, 8088, 80286
- 8081, 80861, 80800
- 8000, 80888, 80808
- 8085, 8087, 80236

666 Alimlərin fikircə 2011-ci ildə prosessorun daxilində nə qədər tranzistor yerləşə bilər?

- 1,8 milyard yaxın
- 0,8 milyarda yaxın
- 0,6 milyarda yaxın
- 0,5 milyarda yaxın
- 1,0 milyarda yaxın

667 Müasir prosessorların daxilində nə qədər tranzistor yerləşir?

- 28 milyondan çox
- 15 milyondan çox
- 20 milyondan çox
- 10 milyondan çox
- 25 milyondan çox

668 Processor bazarlarında tanınmış və lider sayılan, IBM PC kompüterləri üçün mikroprocessor istehsal edən firma hansıdır?

- Pentium
- Rado
- Macintosh
- Microsof
- Intel

669 Ana lövhə üzərində yerləşən elementləri birləşdirən xətlər toplusu necə adlanır?

- heç biri
- kamera
- şin
- təkər
- disk

670 Kompüter bazarında ana lövhəni ən çox hansı firmalar istehsal edir?

- heç biri
- Microsoft, Rado
- Pentium, FICARO, LACKStres
- Intel, FİCO, LackStar, ASUStec
- FICO, FICARO, LaskStart

671 Kompüterin daxilindəki ana lövhəni əsasən necə adlandırırlar?

- əsaslandırılmış lövhə
- arxa lövhə
- əsas və ya sistem lövhəsi
- ön lövhə
- sistemdaxili lövhə

672 İstehsal olunan prosessorun (məsələn, i80486DX-50) adındakı 80486 rəqəmi nəyi göstərir?

- prosessorun tipini
- prosessorun qalınlığını
- prosessorun tezliyini
- prosessorun ölçüsünü
- prosessorun enini

673 İstehsal olunan prosessorun (məsələn, i80486DX-50) adındakı 50 rəqəmi nəyi göstərir?

- prosessorun işlədiyi takt tezliyini
- prosessorun uzunluğunu
- prosessorun qalınlığını
- prosessorun enini
- prosessorun çəkisini

674 İstehsal olunan prosessorun (məsələn, i80486DX-50) adının önündəki işarə nəyi göstərir?

- prosessorun etibarlılığını
- prosessoru istehsal edən firmanın adını

prosesorun mərtəbəliyini  
prosesorun qiymətini  
prosesorun işləmə müddətini

675 .Kompüterlərdə istifadə edilən prosessoru onun nəyi hesab edirlər?

- printeri
- başı
- qulağı
- beyni
- ekranı

676 Fərdi kompüterlər üçün prosessorlar əsasən hansı firmalar tərəfindən istehsal olunur?

- Macintosh
- Microsoft
- NVIDIA
- Rado və Seleron
- Intel və AMD

677 Çipsetdəki kontrollerləri jarqon olaraq necə adlandırırlar?

- şimal və cənub istiqamətləri
- şimal və cənub qütbləri
- şimal və cənub dairələri
- şimal və cənub tərəfləri
- şimal və cənub körpüləri

678 Müasir çipsetlərin əsasını nə təşkil edir?

- heç biri
- kontrolyorlar
- kontrollerlər
- mikrosxemlər
- konstruktorlar

679 Mikroprosessor istehsalında Intel firmasının əsas rəqibi hansı firmadır?

- Centaur
- Cyrix
- AMD
- Rise
- IDT

680 Prosessor bazarlarında tanınmış və lider sayılan, IBM PC kompüterləri üçün mikroprosessor istehsal edən Intel firması mikroprosessoru neçənci ildə istehsal etmişdir?

- 1958-ci ildə
- 1948-ci ildə
- 1988-ci ildə
- 1978-ci ildə
- 1968-ci ildə

681 Müxtəlif tipə malik mikrosxem yaddaşının əsas xarakteristikaları hansılardır?

- heç bir xarakteritikasi yoxdur
- ölçüsü, rəngi, informasiyanın ardıcıl yazılması
- həcmi, mərtəbəliliyi, tezliyi, vaxt diaqramı
- qalınlığı, tezliyi, tezlik diaqramı

həcmi, rəngi, vaxt diaqramı

682 VI nəsli mikroprosessorlar nəyi dəstəkləyirlər?

heç birini dəstəkləmir

0,64 mərtəbəli sistem şinini

640 mərtəbəli sistem şinini və prosesorsuz sistemi

- 64 mərtəbəli sistem şinini və çoxprosessorlu sistemi
- 6400 mərtəbəli sistem şinini və çoxprosessorlu sistemi

683 Birinci nəsli prosessorların (8086/8088) daxilində nə qədər tranzistor yerləşmişdi?

0.001 milyon tranzistor

0,10 milyon tranzistor

10 milyon tranzistor

- 0,029 milyon tranzistor
- 100 000 tranzistor

684 Mikroprosessorla daxil olan prosessor, soproprosessor və keş-yaddaşın (birinci və ikinci səviyyəli) yerləşdiyi kristalın sahəsi nə qədərdir?

6 sm<sup>2</sup>-dan çox-çox az

16 sm<sup>2</sup>

10 sm<sup>2</sup>

6,5 sm<sup>2</sup>

- 6 sm<sup>2</sup>-dan çox olmayan

685 Ana lövhə əsasən kompüterin hansı parametrinə təsir edir?

kompüterin tezliyinə

kompüterdə istifadə edilən monitorun ekranındakı piksellər

- kompüterin məhsuldarlığına
- kompüterə qoşulmuş printerin çap sürətinə
- kompüterin tez sönməsinə

686 Kompüterdə müstəqil sayılan ana lövhə nəyi idarə edir?

kompüterin daxilindəki qida blokunu

kompüterin daxilindəki sərinqeşi

- daxili əlaqələri və xarici qurğular arasındakı qarşılıqlı əlaqəni
- kompüterə qoşulmuş kondensatorları
- kompüterə qoşulmuş tranzistorları

687 Intel 8080 8 bitli mikroprosessor neçənci ildə istehsal olunmuşdur?

1964-cü ildə

1970-ci ildə

1984-cü ildə

1954-cü ildə

- 1974-cü ildə

688 Intel 8008 8 bitli mikroprosessor neçənci ildə istehsal olunmuşdur?

1993-cü ildə

1953-cü ildə

1963-cü ildə

- 1973-cü ildə
- 1983-cü ildə

689 İstifadə olunan IBM SP2 super elektron hesablama maşınının əməliyyatları yerinə yetirmə tezliyi nə qədərdir?

- 64 milyard əməliyyat/saniyə
- 10 milyard əməliyyat/saniyə
- 1 milyon əməliyyat/saniyə
- 100 milyon əməliyyat/saniyə
- 500 milyon əməliyyat/saniyə

690 .Intel 8080 mikroprosessorundan istifadə olunmaqla qurulmuş ilk kompüterin adı nədir?

- Altair 8080
- Macintosh 9090
- Microsoft 8000
- Rado 7077
- Prado 7777

691 Cənub körpüsünə nələr qoşulur?

- heç biri
- Şimal körpüsü
- PCI və PCI Express genişləndirmə slotları və s. adi kontrollerlər
- disk yazanlar

692 Cənub körpüsü hansı qurğuların işləməsinə cavabdehlik daşıyır?

- periferiya slotları və müxtəlif əməli şinlərə
- periferiya yuvaları və müxtəlif daxili şinlərə
- periferiya qurğuları və müxtəlif xarici şinlərə
- periferiya körpüləri və müxtəlif dövrü şinlərə
- heç birinə

693 Cənub körpüsü mərkəzi prosessorun hansı şininə qoşulur?

- xarici şininə
- orta şininə
- yan şininə
- daxili şininə
- heç birinə

694 Şimal körpüsü mərkəzi prosessorun hansı şininə qoşulur?

- heç birinə
- daxili şininə
- orta şininə
- yan şininə
- xarici şininə

695 Çipset sistem platasının nəyini müəyyənləşdirir?

- heç birini
- əsas vasitələrini
- əsas imkanlarını
- qoşulma vasitələrini
- ayrılma vasitələrini

696 Ana kartda prosessorlar toplumundan istifadə edilir. Bu toplumu necə adlandırırlar?

- çipset  
slotlar toplusu  
şinlər toplusu  
naqillər toplusu  
prosessorlar

697 Ana lövjənin əsas xarakteristikası hansıdır?

- genişləndirmə subblokları və onların eni  
genişləndirmə blokları və onların qalınlığı  
genişləndirmə lövhələri və onların rəngi
- genişləndirmə slotları və onların tipi  
genişləndirmə yuvaları və onların dəlikləri

698 Formfaktor termini nə deməkdir?

- ana lövhənin uzunluğu, eni, hündürlüyü və rəngi  
ana lövhənin qalınlığı və eni
- ana lövhə üzərindəki mikrosxemlərin, slotların yerləşmə strategiyası, həmçinin ana lövhənin forması və ölçüsü  
heç bir cavad düz deyil  
ana lövhədəki tranzistorların hansı firmaya aid olması

699 Mikrosxemin inteqrasiya səviyyəsi nə deməkdir?

- yəni nə qədər rezistor onun daxilində yerləşir
- yəni nə qədər tranzistor onun daxilində yerləşir  
yəni nə qədər reqistr onun daxilində yerləşir  
yəni nə qədər kondensator onun daxilində yerləşir  
yəni nə qədər tutum onun daxilində yerləşir

700 İlk sərt disk yığıcısını (Hard Disk Drive) nə üçün vinçester tufənginin adına uyğun adlandırmışlar?

- diski hazırlayanın alman olduğuna görə  
Hard diskin ölçüsü tufəngin ölçüsü ilə eyni olduğuna görə  
tufəngə hörmət xatirinə  
Almaniyanın əhalisinə hörmət əlaməti olaraq
- Hard diskin kod işarəsi tufəngin işarəsinə uyğun olduğu üçün